

# **Petrochem Qrup MMC**

Maliyyə hesabatları

31 dekabr 2022-ci il tarixində başa çatan il üzrə

**Petrochem Qrup MMC**  
**Mündəricat**

**31 dekabr 2022-ci il tarixində başa çatan il üzrə**  
**Mündəricat**

---

|                                             | <b>Səhifə</b> |
|---------------------------------------------|---------------|
| Müstəqil auditorların hesabatı              | 2 – 3         |
| Maliyyə vəziyyəti haqqında hesabat          | 4             |
| Məcmu gəlir haqqında hesabat                | 5             |
| Kapitalda dəyişikliklər haqqında hesabat    | 6             |
| Pul vəsaitlərinin hərəkəti haqqında hesabat | 7-8           |
| Maliyyə hesabatları üzrə qeydlər            | 9 – 36        |

## **MÜSTƏQİL AUDİTORLARIN HESABATI**

### **Petrochem Qrup MMC-nin Rəhbərliyinə**

#### **Şərti rəy**

Biz, Petrochem Qrup MMC-nin (bundan sonra “Şirkət”) 31 Dekabr 2022-ci il tarixində bitən il üzrə maliyyə vəziyyəti haqqında hesabatları, məcmu gəlir, kapitalda dəyişikliklər, pul vəsaitlərinin hərəkəti haqqında həmin tarixdə bitən il üzrə hesabatlar, mühüm uçot siyasətlərinin xülasəsi və digər izahlı məlumatı əks etdirən qeydlərdən ibarət verilmiş maliyyə hesabatlarını audit etdik.

Fikrimizcə, maliyyə hesabatları Şirkətin 31 dekabr 2022-ci il tarixinə olan maliyyə vəziyyətini və həmin tarixdə bitmiş il üzrə maliyyə nəticələri və pul vəsaitlərinin hərəkəti haqqında hesabatları Beynəlxalq Maliyyə Hesabatları Standartlarına (MHBS) uyğun olaraq düzgün və obyektiv şəkildə təqdim edir.

#### **Şərti rəy üçün əsaslar**

Biz 31 dekabr 2019-cu il tarixindən əvvəl Şirkətə auditor təyin edilməmişik və beləliklə, həmin hesabat tarixində ehtiyatların fiziki hesablanması həyata keçirməmişik. 31 dekabr 2019-cu il tarixinə maliyyə vəziyyəti haqqında hesabatda 2,126,580 AZN məbləğində əks etdirilən inventarların miqdarı və qiymətləndirilməsi ilə bağlı alternativ üsullarla özümüzü təmin edə bilmədik. Bu məsələnin nəticəsi olaraq, uçota alınmış və ya uçota alınmamış ehtiyatlar və məcmu mənfəət və mənfəət haqqında hesabatı, kapitalda dəyişikliklər haqqında hesabatı və pul vəsaitlərinin hərəkəti haqqında hesabatı təşkil edən elementlərlə bağlı hər hansı düzəlişlərin zəruri olub-olmadığını müəyyən edə bilmədik.

Biz audit prosesini Beynəlxalq Audit Standartları (BAS)-a uyğun olaraq həyata keçirmişik. Həmin standartlarda olan bizim öhdəliklərimiz hesabatımızın Maliyyə Hesabatlarının Auditə üçün Auditorların Öhdəlikləri bölməsində əlavə olaraq göstərilmişdir. Biz IESBA Məcəlləsinə uyğun olaraq Şirkətdən asılı deyilik və biz digər etik öhdəliklərimizi bu tələblərdə və IESBA Məcəlləsinə uyğun olaraq yerinə yetirmişik. Biz inanırıq ki, bizim əldə etdiyimiz audit sübutu bizim fikrimizə baza təmin etmək üçün müvafiq və kifayətdir.

#### **Maddənin vurğulanması paragrafı**

Maliyyə hesabatlarına 2 sayılı qeyddə qeyd edildiyi kimi, biz “Beynəlxalq Maliyyə Hesabatları Standartı” mühasibat uçotu çərçivəsində Şirkəti audit etmişik, lakin Şirkətin nəticələri və əməliyyatları yalnız rəhbərliyin məqsədləri, investorlar və borc verənlər üçün təqdim olunur.

#### **Maliyyə Hesabatları üzrə Rəhbərliyin və İdarəetmə səlahiyyətli şəxslərin məsuliyyətləri**

Rəhbərlik maliyyə hesabatlarının MHBS (Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına) uyğun olaraq hazırlanmasına və düzgün təqdim edilməsinə və rəhbərliyin fikrincə, dələduzluq və ya səhvlər nəticəsində əhəmiyyətli təhrif olmadığı maliyyə hesabatlarının hazırlanmasına imkan verən zəruri daxili nəzarət sisteminin təşkilinə görə məsuliyyət daşıyır.

Maliyyə hesabatlarını hazırladıqda, rəhbərlik Şirkəti ləğv etmək və ya işini dayandırmaq niyyətində olmadığı yaxud bunu etməkdən başqa münasib alternativ olmadığı halda, rəhbərlik Şirkətin fasiləsiz fəaliyyət göstərmək qabiliyyətinin qiymətləndirilməsinə, müvafiq hallarda fasiləsiz fəaliyyətə aid olan məsələlər haqqında məlumatların açıqlanmasına və mühasibat uçotunun fasiləsiz fəaliyyət prinsipinin istifadə edilməsinə görə məsuliyyət daşıyır.

İqtisadi subyektin idarə edilməsinə cavabdeh olan səlahiyyətli şəxslər Şirkətin maliyyə hesabatlarının verilmə prosesinə nəzarətə görə məsuliyyət daşıyır.

## **Maliyyə hesabatlarının auditi üzrə auditorların öhdəlikləri**

Bizim məqsədimiz maliyyə hesabatlarında bir tam kimi, dələduzluq və ya səhvlər nəticəsində, əhəmiyyətli təhriflərin olub-olmadığına dair kafi əminlik əldə etmək və rəyimiz daxil olan auditor hesabatını dərc etməkdir. Kafi əminlik əminliyin yüksək səviyyəsidir, lakin o zəmanət vermir ki, əhəmiyyətli təhrif mövcud olduqda, BAS-lara uyğun olaraq aparılmış audit onu həmişə aşkarlayır. Təhriflər dələduzluq və ya səhvlər nəticəsində yarana bilər və ayrılıqda yaxud məcmu olaraq, istifadəçilərin belə maliyyə hesabatları əsasında qəbul etdikləri iqtisadi qərarlarına təsir etmə ehtimalı olduğu halda, əhəmiyyətli hesab edilir.

Beynəlxalq Audit Standartları əsasında aparılan audit yoxlamasının bir hissəsi kimi biz audit prosesində peşəkar mühakimə və peşəkar skeptisizm prinsipi tətbiq edirik. Biz həmçinin:

- Maliyyə hesabatlarında saxtalaşdırma və ya səhvlərdən irəli gələn ciddi təhrif risklərini aşkarlayır və təhlil edir, bu risklərə cavab verən audit prosedurları hazırlayır və icra edir və rəyimiz üçün əsas təşkil edəcək kafi və müvafiq dəlil toplayırıq. Saxtakarlıqdan irəli gələn ciddi təhrifləri aşkarlamama riski səhvlərdən qaynaqlanan riskdən daha yüksəkdir, belə ki saxtakarlıq əlbir olma, saxtalaşdırma, məqsədli buraxma, təhrif və ya daxili nəzarətin yetərsizliyi kimi hallarla əlaqəli olur.
- Mövcud şərtlərdə müvafiq olacaq, lakin Şirkətin daxili nəzarətinin səmərəliliyi ilə bağlı rəy bildirmək məqsədi daşımayan audit prosedurları hazırlamaq üçün auditə müvafiq daxili nəzarət haqqında anlayış əldə edirik.
- İstifadə olunan uçot siyasətlərinin, uçot smetalarının və rəhbərlik tərəfindən açıqlanan əlaqədar məlumatların müvafiqliyini qiymətləndiririk.
- Rəhbərliyin uçotun davamlılıq prinsipindən istifadəsinin müvafiqliyinə və Şirkətin fəaliyyətin fasiləsizliyi prinsipini davam etdirmə imkanına dair ciddi şübhələr yarada biləcək hadisə və ya şərtlərlə əlaqədar ciddi qeyri-müəyyənliyin olub olmaması ilə bağlı əldə edilmiş dəlillər əsasında yekun rəy bildiririk. Bizim yekun rəyimizdə ciddi qeyri-müəyyənlik mövcuddur deyilsə, auditor hesabatımızda maliyyə hesabatlarında əlaqədar məlumatlara diqqət çəkməyimiz, yaxud da bu cür məlumatlar müvafiq olmazsa, rəyimizi dəyişdirməyimiz tələb olunur. Bizim yekun rəylərimiz auditor hesabatımızın hazırlanma tarixinədək əldə edilmiş audit dəlillərinə əsaslanır. Bununla belə, gələcək hadisə və şərtlər Şirkətin işində fəaliyyətin fasiləsizliyi prinsipini poza bilər.
- Maliyyə hesabatlarının, o cümlədən açıqlanan məlumatların ümumi təqdimatı, strukturu və məzmunu, həmçinin hesabatların obyektiv təqdimatının əsasını təşkil edən başlıca əqd və hadisələri əks etdirib etdirmədiyini təhlil edirik.

Biz auditin və mühüm audit tapıntılarının, o cümlədən audit yoxlaması zamanı daxili nəzarətdə aşkarladığımız mühüm çatışmazlıqların nəzərdə tutulan əhatə dairəsi və zamanlaması ilə bağlı idarəetmə üzrə məsul tərəflərlə əlaqədə oluruq.

*Grant Thornton*

**GRANT THORNTON**  
**Bakı, Azərbaycan**



**12 May 2023-ci il**

**Petrochem Qrup MMC**  
**Maliyyə Hesabatları**

**Maliyyə vəziyyəti haqqında hesabat**  
**31 dekabr 2022-ci il tarixində başa çatmış il üzrə**

|                                                    | Qeyd | 2022<br>AZN       | 2021<br>AZN       |
|----------------------------------------------------|------|-------------------|-------------------|
| <b>AKTİVLƏR</b>                                    |      |                   |                   |
| <b>Uzunmüddətli aktivlər</b>                       |      |                   |                   |
| Torpaq, tikili və avadanlıqlar                     | 5    | 5,055,102         | 5,057,858         |
| Qeyri-maddi aktivlər                               | 6    | 11,518            | 12,232            |
| Törəmə şirkətlərə investisiya                      |      | 7,007,666         | 7,059,769         |
| Təxirə salınmış vergi aktivləri                    | 18   | 449,134           | 445,148           |
| <b>Cəmi uzunmüddətli aktivlər</b>                  |      | <b>12,523,420</b> | <b>12,575,007</b> |
| <b>Qısamüddətli aktivlər</b>                       |      |                   |                   |
| Ehtiyatlar                                         | 7    | 3,864,849         | 2,587,336         |
| Ticarət və digər debitor borcları                  | 8    | 2,602,297         | 3,247,524         |
| Əlaqəli tərəflərdən alınacaq kredit                | 9    | -                 | 62,900            |
| Əlaqəli tərəflərdən alınacaq məbləğ                | 9    | -                 | 40,850            |
| Pul vəsaitləri və pul vəsaitlərinin ekvivalentləri | 10   | 512,353           | 359,407           |
| <b>Cəmi qısamüddətli aktivlər</b>                  |      | <b>6,979,499</b>  | <b>6,298,017</b>  |
| <b>Cəmi aktivlər</b>                               |      | <b>19,502,919</b> | <b>18,873,024</b> |
| <b>KAPİTAL VƏ ÖHDƏLİKLƏR</b>                       |      |                   |                   |
| <b>Kapital</b>                                     |      |                   |                   |
| Nizamnamə kapitalı                                 | 11   | 6,400,000         | 6,400,000         |
| Xəzinə səhmləri                                    | 11   | (8,500,000)       | (8,500,000)       |
| Yığılmış mənfəət                                   |      | 12,044,264        | 10,978,360        |
| <b>Cəmi kapital</b>                                |      | <b>9,944,264</b>  | <b>8,878,360</b>  |
| <b>Öhdəliklər</b>                                  |      |                   |                   |
| <b>Uzunmüddətli öhdəliklər</b>                     |      |                   |                   |
| Borclar                                            | 12   | 4,532,739         | 6,575,731         |
| İcarə öhdəliyi                                     |      | 67,499            | -                 |
|                                                    |      | <b>4,600,238</b>  | <b>6,575,731</b>  |
| <b>Qısamüddətli öhdəliklər</b>                     |      |                   |                   |
| Borclar                                            | 12   | 2,067,209         | 1,938,082         |
| Əlaqədar tərəfdən alınmış kredit                   | 9    | 40,500            | -                 |
| İcarə öhdəliyi                                     |      | 18,376            | -                 |
| Əlaqəli tərəflərə ödəniləcək məbləğlər             | 9    | 4,349             | 120,555           |
| Ticarət və digər kreditör borcları                 | 13   | 2,827,983         | 1,360,296         |
| <b>Cəmi qısamüddətli öhdəliklər</b>                |      | <b>4,958,417</b>  | <b>3,418,933</b>  |
| <b>Cəmi öhdəliklər</b>                             |      | <b>9,558,655</b>  | <b>9,994,664</b>  |
| <b>Cəmi kapital və öhdəliklər</b>                  |      | <b>19,502,919</b> | <b>18,873,024</b> |

31 dekabr 2022-ci il tarixində başa çatmış il üzrə hazırkı maliyyə hesabatları Direktor tərəfindən 12 May 2023-ci il tarixində təsdiq edilmiş və imzalanmışdır.

Rəhbərlik adından:

Cənab Əhəd Əliyev  
Direktor

Cənab Rauf Fərzəliyev  
Baş mühasib

1-24-cü qeydlər bu maliyyə hesabatlarının ayrılmaz hissəsidir.

**Petrochem Qrup MMC**  
**Maliyyə Hesabatları**

**Məcmu gəlir haqqında hesabat**  
**31 dekabr 2022-ci il tarixində başa çatmış il üzrə**

|                                                 | <b>Qeyd</b> | <b>2022</b><br><b>AZN</b> | <b>2021</b><br><b>AZN</b> |
|-------------------------------------------------|-------------|---------------------------|---------------------------|
| Gəlir                                           | 14          | <b>16,816,288</b>         | 11,903,092                |
| Satış və xidmətlərin maya dəyəri                | 15          | <b>(11,748,092)</b>       | (8,608,146)               |
| <b>Ümumi gəlir</b>                              |             | <b>5,068,196</b>          | 3,294,946                 |
| İnzibati və ümumi xərclər                       | 16          | <b>(3,089,383)</b>        | (2,132,622)               |
| Maliyyə xərci                                   |             | <b>(508,493)</b>          | (13,813)                  |
| Məzənnə fərqiindən yaranan gəlir/(xərc) - xalis |             | <b>15,387</b>             | (10,151)                  |
| Əldə edilmiş dividendlər                        |             | <b>657,186</b>            | 1,045,508                 |
| Digər gəlir – xalis                             | 17          | <b>755,708</b>            | 642,067                   |
| <b>Vergidən əvvəl il üzrə mənfəət</b>           |             | <b>2,898,601</b>          | 2,825,935                 |
| <b>Vergitutulma:</b>                            |             |                           |                           |
| Mənfəət vergisi                                 | 18          | <b>(705,016)</b>          | (546,128)                 |
| Təxirə salınmış vergi gəlirləri                 | 18          | <b>3,986</b>              | 91,806                    |
| <b>İl üzrə mənfəət</b>                          |             | <b>2,197,571</b>          | 2,371,613                 |
| İl üzrə digər məcmu mənfəət                     |             | -                         | -                         |
| <b>İl üzrə cəmi məcmu mənfəət</b>               |             | <b>2,197,571</b>          | <b>2,371,613</b>          |

1-24-cü qeydlər bu maliyyə hesabatlarının ayrılmaz hissəsidir.

**Petrochem Qrup MMC**  
**Maliyyə Hesabatları**

**Kapital dəyişikliyi haqqında hesabat**  
**31 dekabr 2022-ci il tarixində başa çatmış il üzrə**

---

|                                            | <b>Nizamnamə<br/>kapitalı<br/>AZN</b> | <b>Xəzinə<br/>səhmləri<br/>AZN</b> | <b>Yığılmış<br/>mənfəət<br/>AZN</b> | <b>Cəmi kapital<br/>AZN</b> |
|--------------------------------------------|---------------------------------------|------------------------------------|-------------------------------------|-----------------------------|
| <b>31 dekabr 2020-cu il tarixinə qalıq</b> | 6,400,000                             | -                                  | 9,837,953                           | 16,237,953                  |
| İl üzrə məcmu mənfəət                      | -                                     | -                                  | 2,371,613                           | 2,371,613                   |
| Dividend                                   | -                                     | -                                  | (1,231,206)                         | (1,231,206)                 |
| Səhmlərin geri alınması                    |                                       | (8,500,000)                        | -                                   | (8,500,000)                 |
| <b>31 dekabr 2021-ci il tarixinə qalıq</b> | <u>6,400,000</u>                      | <u>(8,500,000)</u>                 | <u>10,978,360</u>                   | <u>8,878,360</u>            |
| İl üzrə məcmu mənfəət                      | -                                     | -                                  | 2,197,571                           | 2,197,571                   |
| Dividend                                   | -                                     | -                                  | (1,131,667)                         | (1,131,667)                 |
| <b>31 dekabr 2022-ci il tarixinə qalıq</b> | <u><u>6,400,000</u></u>               | <u><u>(8,500,000)</u></u>          | <u><u>12,044,264</u></u>            | <u><u>9,944,264</u></u>     |

1-24-cü qeydlər bu maliyyə hesabatlarının ayrılmaz hissəsidir.

**Petrochem Qrup MMC**  
**Maliyyə Hesabatları**

**Pul vəsaitlərinin hərəkəti haqqında hesabat**  
**31 dekabr 2022-ci il tarixində başa çatmış il üzrə**

|                                                                                          | Qeyd | 2022<br>AZN | 2021<br>AZN |
|------------------------------------------------------------------------------------------|------|-------------|-------------|
| <b>ƏMƏLİYYAT FƏALİYYƏTLƏRİNDƏN YARANAN PUL VƏSAİTLƏRİ:</b>                               |      |             |             |
| Vergidən öncəki il üzrə mənfəət                                                          |      | 2,898,601   | 2,825,935   |
| <b>Nəgd olmayan maddələrə edilən düzəlişlər:</b>                                         |      |             |             |
| Torpaq, tikili, avadanlıqlar və aktivdən istifadə hüququ üzrə amortizasiya               | 5    | 174,927     | 172,699     |
| İcarə öhdəliyi üzrə faiz xərcləri                                                        |      | 9,287       | -           |
| Qeyri-maddi aktivlərin amortizasiyası                                                    | 6    | 714         | 791         |
| Törəmə müəssisənin silinməsindən yaranan zərər                                           |      | 52,103      | -           |
| Debitor borcları üçün ehtiyat                                                            | 8    | 11,897      | 461,267     |
| Dividend payı                                                                            |      | (657,186)   | (1,045,508) |
| Maliyyə xərci                                                                            |      | 499,206     | 13,813      |
| Banklarda olan nəgd pul vəsaitləri üçün ehtiyat                                          |      | 6,565       | 59          |
| <b>Dövriyyə kapitalında xalis dəyişikliklər:</b>                                         |      |             |             |
| ƏDV depozit hesabında dəyişikliklər                                                      |      | (68,768)    | 958         |
| Mal-material ehtiyatlarında dəyişikliklər                                                |      | (1,277,513) | 362,851     |
| Ticarət və digər debitor borclarında dəyişikliklər                                       |      | 633,330     | (1,873,226) |
| Əlaqədar tərəflərdən kredit                                                              |      | 103,400     | -           |
| Ticarət və digər kreditor borclarında dəyişikliklər                                      |      | 1,467,687   | 188,038     |
| Əlaqəli tərəflərlə bağlı alınacaq və veriləcək məbləğlər ilə bağlı dəyişikliklər - xalis |      | (75,356)    | (61,387)    |
|                                                                                          |      | 3,778,894   | 1,046,290   |
| Ödənilmiş gəlir vergisi                                                                  | 18   | (705,016)   | (546,128)   |
| Əməliyyat fəaliyyətlərindən yaranan xalis nəgd pul vəsaitləri                            |      | 3,073,878   | 500,162     |
| <b>İNVESTİSIYA FƏALİYYƏTLƏRİNDƏN YARANAN PUL VƏSAİTLƏRİ</b>                              |      |             |             |
| Torpaq, tikili və avadanlıqların alınması                                                | 5    | (88,767)    | (170,264)   |
| Torpaq, tikili və avadanlıqların satışından əldə edilən gəlirlər                         |      | 19,104      | -           |
| Alınmış dividend payı                                                                    |      | 657,186     | 1,045,508   |
| İnvestisiya fəaliyyətlərindən yaranan xalis nəgd pul vəsaitləri                          |      | 587,523     | 875,244     |
| <b>MALİYYƏLƏŞDİRMƏ FƏALİYYƏTLƏRİNDƏN YARANAN PUL VƏSAİTLƏRİ</b>                          |      |             |             |
| Borclardan əldə edilən gəlirlər                                                          | 12   | -           | 8,500,000   |
| İcarə öhdəliyi                                                                           |      | (25,920)    |             |
| Səhmlərin geri alınması                                                                  | 11   | -           | (8,500,000) |
| Borc vəsaitlərinin qaytarılması                                                          | 12   | (1,913,865) | (133,450)   |
| Ödənilmiş dividend                                                                       |      | (1,131,667) | (1,231,206) |
| Ödənilmiş faiz xərcləri                                                                  |      | (499,206)   | -           |
| Maliyyə fəaliyyəti üçün istifadə olunan xalis nəgd pul vəsaitləri                        |      | (3,570,658) | (1,364,656) |



**Petrochem Qrup MMC**  
**Maliyyə Hesabatları**

**Pul vəsaitlərinin hərəkəti haqqında hesabat**  
**31 dekabr 2022-ci il tarixində başa çatmış il üzrə**

---

|                                                                        | <b>Qeyd</b> | <b>2022<br/>AZN</b> | <b>2021<br/>AZN</b> |
|------------------------------------------------------------------------|-------------|---------------------|---------------------|
| Pul vəsaitləri və pul vəsaitlərinin ekvivalentlərində xalis dəyişiklik |             | <b>90,743</b>       | 10,750              |
| İlin əvvəlinə pul vəsaitləri və pul vəsaitlərinin ekvivalentləri       |             | <b>357,477</b>      | 346,727             |
| <b>İlin sonuna pul vəsaitləri və pul vəsaitlərinin ekvivalentləri</b>  | 10          | <b>448,220</b>      | 357,477             |

1-24-cü qeydlər bu maliyyə hesabatlarının ayrılmaz hissəsidir.

**Maliyyə hesabatları üzrə qeydlər (davamı)**  
**31 dekabr 2022-ci il tarixində başa çatmış il üzrə**

---

**1 Hüquqi status və fəaliyyətin növü**

Petrochem Qrup MMC (burada “Şirkət” adlandırılır) Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsi tərəfindən 30 İyun 1993-cü il tarixində buraxılmış 1500220591 sayılı qeydiyyat nömrəsi ilə məhdud məsuliyyətli bir şirkət olaraq qeydiyyata alınmışdır.

Şirkətin əsas fəaliyyəti kimyəvi məhsulların istehsalı, sürtkü yağlarının satışı, müxtəlif malların satışı üzrə agentlik fəaliyyəti, kimyavi məhsullarının paylanması, idxalı və ixracı və digər xidmətlərin göstərilməsidir.

Şirkətin qeydiyyatdan keçmiş ofisi, həmçinin 31 Dekabr 2022 tarixinə başlıca biznes yeri AZ1100, Bakı Azərbaycan, Yasamal rayonu, Mətbuat prospekti 31 ünvanında yerləşir. Şirkətin 31 Dekabr 2022 tarixinə olan işçi sayı 26 nəfəri təşkil edir (31 Dekabr 2021: 27). Petrochem Qrup MMC-nin səhmlərinin 35%-i cənab Fərhad Əliyevə məxsusdur və Şirkət 65% xəzinə səhmlərinə malikdir.

Petrochem Qrup MMC bir törəmə müəssisəyə sahibdir. Şirkət Petrochem Performance Products MMC-nin səhmlərinin 51%-nin sahibidir. İl ərzində Petrochem Qazaxıstan MMO törəmə müəssisəsi ləğv edilib.

**2 Ümumi məlumat və MHBS-ya uyğunluq bəyanatı**

Bu müstəqil maliyyə hesabatları yalnız idarəetmə məqsədləri, investorlar və kreditorlar üçün hazırlanmışdır. Konsolidə edilmiş maliyyə hesabatları da Şirkət tərəfindən hazırlanmışdır. Bu maliyyə hesabatları idarəetmə məqsədləri üçün hazırlanmışdır, lakin müstəqil səviyyədə mühasibat uçotu üçün istifadə olunan mühasibat bazası Beynəlxalq Mühasibat Standartları Şurası ("IASB") tərəfindən çıxarılan Beynəlxalq Maliyyə Hesabatı Standartları ("BMHS") və Beynəlxalq Maliyyə Hesabatı Şərhlər Komitəsi tərəfindən yayımlanan şərhlerdir. ("IFRIC"). Bundan əlavə, bu maliyyə hesabatlarının hazırlanmasında tətbiq olunan mühasibat siyasəti 31 dekabr 2021-ci il tarixində bitən illik maliyyə ili ilə tətbiq olunan qaydalara uyğun gəlir.

**3 Standartlar, şərhlər və mövcud standartlara düzəlişlər**

**3.1 2022-ci ildə qüvvədə olan standartlar, şərhlər və mövcud standartlara düzəlişlər**

Cari ildə Şirkət Beynəlxalq Mühasibat Uçotu Standartları Şurası ("BMUSŞ") tərəfindən dərc edilmiş 1 yanvar 2022-ci il tarixində və ya ondan sonra qüvvədə olan 3 №-li BMHS, 16 №-li BMUS, 37 №-li BMUS-a düzəlişləri və 2018-2020-ci illər üzrə BMHS Standartlarına illik təkmilləşdirmələri tətbiq etmişdir.

Bu düzəlişlərin BMHS-lara tətbiqi cari və əvvəlki dövrlər üzrə hesabat edilmiş məbləğlərə əhəmiyyətli təsir göstərməmişdir, lakin Şirkətin gələcək əməliyyatları və ya razılaşmalarının uçotuna təsir göstərə bilər. Yuxarıda göstərilənlərdən başqa, 1 yanvar 2022-ci il və ya bu tarixdən sonra başlayan maliyyə ili üçün ilk dəfə qüvvəyə minmiş digər əhəmiyyətli BMHS, düzəlişlər və ya şərhlər mövcud deyil.

**3.2 Qüvvəyə hələ də minməmiş və Şirkət tərəfindən erkən qəbul edilməmiş standartlar, şərhlər və mövcud standartlara düzəlişlər**

Maliyyə hesabatlarının təsdiq edildiyi tarixdə bu yeni standartlar, şərhlər və mövcud standartlara düzəlişlər dərc edilmişdir, lakin hələ qüvvəyə minməyib və şirkət tərəfindən erkən qəbul edilməyib.

**Maliyyə hesabatları üzrə qeydlər (davamı)**  
**31 dekabr 2022-ci il tarixində başa çatmış il üzrə**

**3 Standartlar, şərtlər və mövcud standartlara düzəlişlər (davamı)**

**3.2 Qüvvəyə hələ də minməmiş və Şirkət tərəfindən erkən qəbul edilməmiş standartlar, şərtlər və mövcud standartlara düzəlişlər (davamı)**

Hələ qüvvəyə minməmiş müvafiq yeni standartlar, düzəlişlər və şərtlər haqqında məlumat aşağıda verilmişdir:

| <b>Yeni və yenilənmiş BMHS</b>                                                                                                                                                                                                                                                                                                                                     | <b>Qeyd edilmiş tarixdə və ya ondan sonra başlayan illik dövr üçün qüvvəyə minir</b> |
|--------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------|--------------------------------------------------------------------------------------|
| Hesabat tarixində qüvvədə olan müqavilə razılaşmalarına əsaslanan daha ümumi yanaşmanı təmin etməklə, öhdəliklərin qısamüddətli və uzunmüddətli kimi təsnifatını təmin etmək üçün 1 №-li BMUS “Maliyyə Hesabatlarının Təqdimatı” -a düzəlişlər.                                                                                                                    | 1 Yanvar 2023                                                                        |
| Sığorta öhdəliklərinin cari icra dəyəri ilə ölçülməsini tələb edən və bütün sığorta müqavilələri üçün daha vahid ölçü və təqdimat yanaşmasını təmin edən BMHS 17 “Sığorta müqavilələri”.                                                                                                                                                                           | 1 Yanvar 2023                                                                        |
| 2017-ci ildə dərc olunan BMHS 17-dən sonra müəyyən edilmiş narahatlıqları və icra problemlərini həll etmək üçün BMHS 17 “Sığorta müqavilələri”-ə düzəlişlər                                                                                                                                                                                                        | 1 Yanvar 2023                                                                        |
| BMHS 9-un Tətbiqindən Müvəqqəti Azadolmanın uzadılması (MHBS 4-ə Düzəlişlər). Düzəliş BMHS 4 “Sığorta Müqavilələri”-də müvəqqəti azadolma üçün müəyyən edilmiş son tarixə 9 №-li BMHS “Maliyyə Alətləri” -i tətbiq etməyi dəyişdirir, beləliklə, müəssisələr 1 yanvar 2023-cü il və ya bu tarixdən sonra başlayan illik dövrlər üçün BMHS 9-u tətbiq etməlidirlər. | 1 Yanvar 2023                                                                        |
| Müəssisənin əhəmiyyətli uçot siyasətləri əvəzinə, əhəmiyyətli uçot siyasətlərini açıqlamasını tələb edən Uçot Siyasətlərinin Açıqlanması (1 №-li BMUS və BMHS Təcrübə Hesabatı 2-yə Düzəlişlər).                                                                                                                                                                   | 1 Yanvar 2023                                                                        |
| BMUSŞ şirkətlərin icarə və istismardan çıxarma öhdəlikləri kimi əməliyyatlar üzrə təxirə salınmış vergini necə uçota aldığını aydınlaşdıran “Vahid əməliyyatdan yaranan aktiv və öhdəliklərlə bağlı təxirə salınmış vergi (12 №-li BMUS-a Düzəlişlər)”-i nəşr etdi.                                                                                                | 1 Yanvar 2023                                                                        |
| Düzəlişlər Mühəsibat Uçotu Təxminləri anlayışını əvəz edir (BMUS 8-ə Düzəlişlər) - Düzəlişlər mühəsibat uçotu qiymətləndirmələrində dəyişiklik anlayışını mühəsibat təxminlərinin tərifinə əvəz edir. Yeni tərifə əsasən, mühəsibat təxminləri “maliyyə hesabatlarında ölçülmə qeyri-müəyyənliyinə məruz qalan pul məbləğləridir”.                                 | 1 Yanvar 2023                                                                        |

Rəhbərlik bütün müvafiq bildirişlərin elanın qüvvəyə mindiyi tarixdən sonra başlayan ilk dövr üçün Şirkətin uçot siyasətində qəbul ediləcəyini gözləyir. Şirkət rəhbərliyi bu dəyişikliklərin Şirkətin maliyyə hesabatlarına təsirini hələ də qiymətləndirməməlidir.

**4 Əsas uçot siyasətinin xülasəsi**

**4.1 Ümumi mülahizələr**

Hazırkı maliyyə hesabatları hər növ aktiv, öhdəlik, gəlir və xərc üzrə BMHS ilə müəyyən edilmiş qiymətləndirmə prinsiplərindən istifadə etməklə hazırlanmışdır. Qiymətləndirmə prinsipləri aşağıdakı uçot qaydalarında daha dolğun təsvir edilir.

**Maliyyə hesabatları üzrə qeydlər (davamı)**  
**31 dekabr 2022-ci il tarixində başa çatmış il üzrə**

---

**4 Əsas uçot siyasətinin xülasəsi (davamı)**

**4.2 Təqdimatın əsasları**

Bu maliyyə hesabatlarının hazırlanmasında tətbiq olunan mühasibat siyasəti, 31 dekabr 2021-ci il tarixində bitən il üçün illik maliyyə hesabatlarında tətbiq olunanlarla uyğun gəlir.

Maliyyə hesabatlarının BMHS-yə uyğun hazırlanması rəhbərlikdən mühasibat siyasətinin tətbiqinə və hesabat aktivləri, öhdəlikləri, gəlir və xərclərinə təsir edən mühakimələr, təxminlər və fərziyyələr verməsini tələb edir. Həqiqi nəticələr bu təxminlərdən fərqli ola bilər. Təxminlər və əsas ehtimallar davamlı olaraq nəzərdən keçirilir. Mühasibat təxminlərinə düzəlişlər, qiymətləndirmənin yenidən nəzərdən keçirildiyi dövrdə və təsirə məruz qalan gələcək dövrlərdə tanınır. Mühasibat siyasətinin tətbiq edilməsində əhəmiyyətli qiymətləndirmə qeyri-müəyyənliyi və kritik idarəetmə mühakimələri barədə məlumat və maliyyə hesabatlarında tanınan məbləğlər üzərində ən əhəmiyyətli təsiri olan qiymətləndirmə qeyri-müəyyənliyi və kritik idarəetmə qərarlarındakı dəyişikliklər 4.16 və 4.17 qeydlərində təsvir edilmişdir.

**4.3 Xarici valyuta qalıqlarının çevrilməsi**

Bu maliyyə hesabatları Azərbaycan Manatında (AZN) təqdim olunur, bu da Şirkətin funksional valyutasıdır.

**4.4 Torpaq, tikili və avadanlıqlar və aktivlərdən istifadə etmə hüququ**

Əsas vəsaitlər ilkin olaraq alış dəyərində, o cümlədən aktivlərin yerinə çatdırılmasına və onların Şirkətin rəhbərliyinin nəzərdə tutduğu tərzdə əməliyyat göstərməsi üçün lazımı vəziyyətə gətirilməsinə aid bütün birbaşa xərclərdə tanınmışdır.

Bu aktivlər xərc modelindən istifadə edərək sonrakı köhnəlmə və dəyərsizləşmə zərərlerini çıxmaqla maya dəyərində ölçülür.

Digər aktivlər ilkin olaraq alış dəyərində, o cümlədən aktivlərin yerinə çatdırılmasına və onların Şirkətin rəhbərliyinin nəzərdə tutduğu tərzdə əməliyyat göstərməsi üçün lazımı vəziyyətə gətirilməsinə aid bütün birbaşa xərclərdə tanınmışdır. Bu aktivlər xərc modelindən istifadə edərək sonrakı köhnəlmə və dəyərsizləşmə zərərlerini çıxmaqla maya dəyərində ölçülür.

Köhnəlmə azalan qalıq metodu ilə əsaslı tamamlanmamış işlərdən başqa torpaq, tikili və avadanlıqların və hesablanmış son qalıq dəyəri çıxılmaqla maya dəyəri aşağıdakılar arasında illik dərəcələrlə silinərək tanınır. Şirkət üçün illik köhnəlmə aşağıdakı faiz dərəcələri arasında dəyişir:

|                               |                             |
|-------------------------------|-----------------------------|
| Binalar                       | 7%                          |
| Maşın, qurğu və avadanlıq     | 25%                         |
| Nəqliyyat vasitələri          | 25%                         |
| Ofis avadanlığı               | 20%                         |
| İstifadə hüququ olan aktivlər | İcarəyə öhdəliyi müddətində |

Torpaq üçün son istifadə müddəti müəyyən edilə bilmədiyi üçün əlaqədar balans dəyərləri amortizasiya edilmir.

Torpaq, tikili və avadanlıqlara əlavələr üzrə amortizasiya, aktivin alındığı və ya kapitallaşdırıldığı aydan tutulur, aktivin çıxarıldığı ay üçün isə amortizasiya hesablanmır.

**Maliyyə hesabatları üzrə qeydlər (davamı)**  
**31 dekabr 2022-ci il tarixində başa çatmış il üzrə**

---

**4 Əsas uçot siyasətinin xülasəsi (davamı)**

**4.4 Torpaq, tikili və avadanlıqlar və aktivlərdən istifadə etmə hüququ (davamı)**

Ofis avadanlığının xaric edilməsindən yaranan qazanc və ya zərər, xaricolma gəliri ilə aktivlərin balans dəyəri arasındakı fərq 'digər gəlir/(xərc) - xalis' 'daxilində məcmu gəlir hesabatında tanınmaqla müəyyən edilir. Tamamlanan kapital işi maya dəyəri ilə göstərilir.

**4.5 Qeyri-maddi aktivlər**

Qeyri-maddi aktivlər, qeyri-maddi aktiv kimi tanınmağı tələb edən əməliyyatlarda və ya idarəetmədə əldə edilmiş proqram təminatı və bununla əlaqəli lisenziyaları əhatə edir.

Onlar xərc modelindən istifadə etməklə uçota alınır. Kapitallaşdırılmış məsrəflər Şirkət üçün azaldılmış balans metodu ilə amortizasiya edilir. Qalıq dəyərlər və faydalı istifadə müddəti hər hesabat tarixində nəzərdən keçirilir. Bundan əlavə, onlar dəyərsizləşmə testinə məruz qalırlar. Əlavə olaraq, dəyərsizləşmə testinə məruz qalırlar.

Proqram təminatının istifadə müddəti 10 ildir. Əldə edilmiş kompüter proqram təminatı lisenziyaları xüsusi proqram təminatının əldə edilməsi və quraşdırılması üçün çəkilən xərclər əsasında kapitallaşdırılır.

Qeyri-maddi aktiv xaric edildikdə və ya istifadədən və ya xaricdən gələcək iqtisadi səmərə gözlənilmədikdə tanınması dayandırılır. Qeyri-maddi aktivin tanınmasının dayandırılması nəticəsində yaranan mənfəət və ya zərərlər, xaricdən əldə edilən xalis gəlirlə aktivin balans dəyəri arasındakı fərq kimi ölçülür və aktivin tanınması dayandırıldıqda mənfəət və ya zərərdə tanınır.

**4.6 Maliyyə alətləri**

**İlkin qiymətləndirilmə və uçotdan silinmə**

Maliyyə aktivləri və maliyyə öhdəlikləri Şirkətin maliyyə alətinin müqavilə müddəaları üzrə tərəfə çevrildiyi halda tanınır və ilkin olaraq ədalətli dəyər üstəgəl əməliyyat xərcləri ilə ölçülür.

Maliyyə aktivləri maliyyə aktivləri ilə bağlı pul vəsaitlərinin hərəkəti üzrə müqavilə hüquqlarının müddəti bitdikdə və ya maliyyə aktivləri və bütün əhəmiyyətli risklər və faydalar ötürüldükdə uçotdan silinir.

Maliyyə öhdəliyi ödənilmədiyi, dayandırıldığı, ləğv edildiyi ya da müddəti bitdiyi halda uçotdan silinir.

Maliyyə aktivləri və maliyyə öhdəlikləri sonradan aşağıda təsvir edildiyi kimi ölçülür.

**Təsnifat və qiymətləndirmə**

**Maliyyə aktivləri**

İlkin tanınmada, maliyyə aktivləri, amortizasiya edilmiş dəyərlə, ədalətli dəyərin digər məcmu gəlirlə (FVOCI) və ədalətli dəyərin mənfəət və zərər ilə (FVTPL) qiymətləndirildiyi kimi təsnifləşdirilir.

Maliyyə aktivləri, həm də aşağıdakı şərtləri yerinə yetirirsə və FVTPL -də göstərilirsə, amortizasiya edilmiş dəyərlə ölçülür.

- aktivin məqsədi müqavilə əsasında pul vəsaitlərinin hərəkətini toplamaq üçün aktivləri saxlamağı nəzərdə tutan bir biznes modelində saxlanılır; və
- maliyyə aktivinin müqavilənin şərtləri müəyyən edilmiş tarixlərdə pul vəsaitlərinin hərəkətinə, əsas pul vəsaitlərinin ödənilməməsi və əsas məbləğ üzrə mənfəətin artmasına səbəb olur.

**Maliyyə hesabatları üzrə qeydlər (davamı)**  
**31 dekabr 2022-ci il tarixində başa çatmış il üzrə**

---

**4 Əsas uçot siyasətinin xülasəsi (davamı)**

**4.6 Maliyyə alətləri (davamı)**

**Təsnifat və qiymətləndirmə (davamı)**

**Maliyyə aktivləri (davamı)**

Borc aləti FVOCI-də yalnız aşağıdakı şərtlərə cavab verirsə və FVTPL -də göstərilirsə ölçülür:

- aktivin məqsədi həm müqaviləli pul vəsaitlərinin hərəkəti toplanması, həm də maliyyə aktivlərinin satışı ilə əldə edilən biznes modeli çərçivəsində keçirilir; və
- maliyyə aktivinin müqavilənin şərtləri müəyyən edilmiş tarixlərdə pul vəsaitlərinin hərəkətinə, əsas pul vəsaitlərinin ödənilməmiş əsas məbləğinin ödənilməsinə səbəb olur.

Satış üçün saxlanılmayan kapital qoyuluşunun ilkin tanınması zamanı Şirkət OCI-də ədalətli dəyərdəki dəyişiklikləri təqdim etməyi seçə bilər. Bu seçki investisiya əsasında həyata keçirilir. Bütün digər maliyyə aktivləri FVTPL-də ölçülmüş kimi təsnif edilir.

Bundan əlavə, ilkin tanıma zamanı, Şirkət əks halda amortizasiya olunmuş maya dəyəri ilə və ya FVOCI ilə ölçülməli tələblərə cavab verən maliyyə aktivini təyin edə bilər, əks halda yaranacaq mühasibat uyğunsuzluğunu aradan qaldırırsa və ya əhəmiyyətli dərəcədə azaltmalıdır.

**Biznes modelinin qiymətləndirilməsi:**

Şirkət aktivin portfel səviyyəsində saxlandığı biznes modelin məqsədini qiymətləndirir, belə ki, bu biznesin necə idarə edildiyini və rəhbərliyə təqdim edilən məlumatı daha yaxşı əks etdirir.

**Müqavilə üzrə pul vəsaitlərinin hərəkəti yalnız əsas və mənfəət ödənişləri olub-olmadığını qiymətləndirir:**

Bu qiymətləndirmə məqsədilə "əsas" maliyyə aktivinin ilkin tanınmasında ədalətli dəyəri kimi müəyyən edilir. "Mənfəət" pul vəsaitinin vaxt dəyəri və müəyyən bir müddət ərzində istisna edilən əsas məbləğə və digər əsas maliyyə riskləri və məsrəfləri (məsələn, likvidlik riski və inzibati xərclər) ilə əlaqədar olan kredit riski üçün müəyyən edilir. Ayrıca olaraq mənfəət marjası da buna aiddir.

Müqavilə üzrə pul vəsaitlərinin hərəkəti yalnız əsas və mənfəət ödənişlərinin olub olmadığını qiymətləndirərkən, Şirkət müqavilənin şərtlərini nəzərdən keçirir. Bu, maliyyə aktivinin bu şərtlərə cavab verməyəcəyinə dair müqaviləli pul vəsaitlərinin hərəkətinin vaxtı və ya məbləğini dəyişdirə biləcək müqavilə şərtlərinin olub olmadığını qiymətləndirməkdən ibarətdir.

**Yenidən təsnifat:**

Maliyyə aktivləri maliyyə aktivlərini idarə etmək üçün öz biznes modelini dəyişdirdikdən sonra dövr ərzində istisna olmaqla, maliyyə aktivləri ilkin tanınmasından sonra yenidən təsnifləşdirilmir.

**Dəyərdəndüşmə**

Şirkət, gözlənilən kredit itkiləri (ECL) üzrə amortizasiya olunmuş dəyərdə olan maliyyə aktivləri üzrə dəyərsizləşmə ehtiyatını tanıyır.

**Maliyyə hesabatları üzrə qeydlər (davamı)**  
**31 dekabr 2022-ci il tarixində başa çatmış il üzrə**

---

**4 Əsas uçot siyasətinin xülasəsi (davamı)**

**4.6 Maliyyə alətləri (davamı)**

**Dəyərdəndüşmə (davamı)**

Şirkət, ilk 12 aylıq ECL ölçülməsinin başlanmasından sonra kredit riskinin əhəmiyyətli dərəcədə artmadığı maliyyə alətləri istisna olmaqla, ömür boyu ECL-ə bərabər olan məbləğdə dəyərsizləşmə ehtiyatını ölçür.

**ECL ölçülməsi**

ECL, kredit itkiləri ehtimalı ağırlıqlı təxminlərdir. Bunlar aşağıdakı kimi ölçülür:

- hesabat tarixində dəyərsizləşməyən maliyyə aktivləri: bütün pul vəsaitlərinin çatışmazlıqlarının indiki dəyəri (yəni müqaviləyə uyğun olaraq müəssisəyə aid olan pul vəsaitlərinin hərəkəti və şirkətin əldə etməyi planlaşdırdığı pul vəsaitlərinin hərəkəti arasındakı fərq).
- hesabat tarixində kredit itkisinə məruz qalan maliyyə aktivləri: məcmu balans dəyəri və təxmin edilən gələcək pul vəsaitlərinin hərəkəti indiki dəyəri arasındakı fərq kimi;
- alınmamış maliyyə öhdəlikləri: öhdəliyin alınması və Şirkətin qəbul etməsini gözlədiyi pul vəsaitlərinin hərəkəti ilə bağlı olan müqavilə üzrə pul vəsaitlərinin hərəkəti arasındakı mövcud dəyər kimi

**Kredit üzrə dəyərsizləşmiş maliyyə aktivləri:**

Hər hesabat tarixində, FVOCI-də daşınan amortizasiya edilmiş dəyərdə və maliyyə aktivlərində əks etdirilən maliyyə aktivləri kredit itkisinə məruz qaldıqlarını qiymətləndirir. Maliyyə aktivinin təxmin edilən gələcək pul vəsaitlərinin hərəkətinə zərərli təsir göstərən bir və ya daha çox hadisə baş verdikdə maliyyə aktivini "kredit itkisinə məruz qalmışdır".

Şirkət debitor borcları üçün standartın sadələşdirilmiş yanaşmasını tətbiq etmişdir və GKZ-ni ömür boyu gözlənilən kredit itkiləri əsasında hesablamışdır. Şirkət bir ehtiyat modeli qurdu və oxşar kredit riski profilindəki maliyyə aktivləri üçün ən yaxşı idarəetmə təxmininə görə orta defolt dərəcələrini istifadə etdi.

**Silinmə:**

FVOCI-də amortizasiya olunmuş dəyəri və borc qiymətli kağızları ilə uçota alınan aktivlər bərpa perspektivi olmadığı təqdirdə (qismən və ya tam olaraq) silinir. Bu, ümumiyyətlə, Şirkət müştərilərin bərpası üçün bütün qanuni və düzəliş səylərini tükəndiyi vəziyyətdir. Bununla yanaşı, silinən maliyyə aktivləri şirkətin ödəməli məbləğləri geri qaytarma qaydalarına riayət etmək üçün hələ də icra fəaliyyətinə məruz qala bilər.

**Dəyərsizləşmənin təqdimatı**

Amortizasiya olunmuş maya dəyəri ilə ölçülən maliyyə aktivləri üçün zərər ehtiyatı, aktivlərin ümumi balans dəyərindən çıxılır.

**Maliyyə öhdəliklərinin təsnifatı və sonrakı qiymətləndirilməsi**

Maliyyə öhdəlikləri ticarət və digər kreditor borclarından, borclardan və əlaqəli tərəflərə ödəniləcək məbləğlərdən ibarətdir.

Maliyyə öhdəlikləri sonradan effektiv faiz metodunu istifadə edərək amortizasiya olunmuş dəyərlə ölçülür. Bütün faizlə əlaqədar ödənişlər "maliyyə xərcləri" daxilindədir.



**Maliyyə hesabatları üzrə qeydlər (davamı)**  
**31 dekabr 2022-ci il tarixində başa çatmış il üzrə**

---

**4 Əsas uçot siyasətinin xülasəsi (davamı)**

**4.6 Maliyyə alətləri (davamı)**

**Maliyyə alətlərinin əvəzləşdirilməsi**

Yalnız tanınan məbləği əvəzləşdirmək üçün qanuni qüvvəyə minmiş qarşılıqlı əvəzləşdirmə hüququ olduğu və xalis əsasla əvəzləşdirmək və ya eyni zamanda aktivini realizə etmək və öhdəliyi yerinə yetirmək niyyəti olduğu halda maliyyə aktivləri və öhdəlikləri əvəzləşdirilir və xalis məbləğ, edilmiş maliyyə vəziyyəti haqqında hesabatda göstərilir.

**4.7 Törəmə şirkətlərə investisiya**

Törəmə müəssisələr Şirkətin nəzarət etdiyi bütün müəssisələrdir. Nəzarət Şirkət tərəfindən o zaman əldə edilir ki:

- investisiya obyektində əvəzləşdirmə hüququna malikdir;
- investisiya obyektində iştirakından dəyişkən gəlirlərə məruz qalır və ya hüquqları vardır; və
- öz gəlirlərinə təsir etmək üçün gücündən istifadə edə bilər.

Törəmə müəssisələrə investisiyalar dəyərsizləşmə çıxılmaqla ilkin dəyərlə qeydə alınır.

Törəmə müəssisəyə investisiyanın dəyəri aşağıdakıların məcmusudur:

- mübadilə tarixində verilmiş aktivlərin, yaranmış və ya qəbul edilmiş öhdəliklərin və şirkət tərəfindən buraxılmış kapital alətlərinin ədalətli dəyəri; plus
- törəmə müəssisənin alınması ilə birbaşa əlaqəli olan hər hansı xərclər.

Bütün törəmə müəssisələrin hesabat tarixi 31 dekabrdir.

**4.8 Ehtiyatlar**

Mal-material ehtiyatları maya dəyəri və ya xalis realizə olunan dəyər ən aşağı həddə qeyd olunan istehlak olunan ehtiyatlardan ibarətdir.

Xərclər ölçülmüş orta xərc formulundan istifadə etməklə təyin edilir. Eyni xərc düsturu oxşar xüsusiyyətə malik olan və müəssisə üçün istifadə olunan bütün ehtiyatlar üçün istifadə olunur.

Ehtiyatların xalis realizə olunan dəyərinə qədər silinməsi və ehtiyatların bütün itkiləri silinmə və ya itki yarandığı dövrdə xərc kimi tanınır. Xalis realizə olunan dəyərin artması nəticəsində yaranan ehtiyatların hər hansı bir silinməsinin məbləği bərpa dövrünün baş verdiyi dövrdə xərc kimi tanınan ehtiyatların miqdarında azalma kimi tanınır.

**4.9 Pul vəsaitləri və pul vəsaitlərinin ekvivalentləri**

Pul vəsaitləri və pul vəsaitlərinin ekvivalentləri məcmu pul məbləğlərinə asanlıqla çevrilə bilən və dəyər dəyişikliyinə əhəmiyyətsiz dərəcədə məruz qalan maddələrdir. Maliyyə vəziyyəti haqqında hesabatdakı pul vəsaitləri və onların ekvivalentləri, pul vəsaitlərini (əgər varsa) və banklarda nağd puldan ibarətdir və effektiv faiz metodundan istifadə edərək amortizasiya edilmiş dəyərlə əks etdirilir.



**Maliyyə hesabatları üzrə qeydlər (davamı)**  
**31 dekabr 2022-ci il tarixində başa çatmış il üzrə**

---

**4 Əsas uçot siyasətinin xülasəsi (davamı)**

**4.10 Kapital, ehtiyatlar və dividend ödənişləri**

Nizamnamə kapitalı verilmiş səhmlərin nominal dəyərini əks etdirir.

Şirkət qeyd 11-də izah olunduğu kimi xəzinə səhmlərinə malikdir. Rəhbərliyin qərarına əsasən, bu əməliyyata xüsusi tətbiq olunan standart və ya şərh olmadıqda, Şirkət bu xəzinədarlıq səhmlərini kapitalın elementi kimi onların geri alınması qiymətində açıqlamaq siyasətini qəbul etmişdir.

Səhmdarlara ödənilməli olan dividendlər hesabat tarixindən əvvəl ümumi yığıncaqda dividendlər təsdiq edildikdə "ticarət və digər kreditör borcları"na daxil edilir. Bölüşdürülməmiş mənfəət/Yığılmış zərərlərə cari və əvvəlki illərin bütün mənfəət və zərərləri daxildir.

**4.11 İşçilərin mükafatlandırılması**

**Qısamüddətli işçi müavinəti**

Qısamüddətli işçilər üçün müavinətlərin dəyəri (xidmət verildikdən sonra on iki ay ərzində ödənilən məzuniyyət və xəstəlik məzuniyyəti, mükafatlar və tibbi yardım kimi pul olmayan müavinətlər) xidmətin göstərildiyi dövrdə tanınır və endirim edilmir. Kompensasiya edilmiş məzuniyyətlərin gözlənilən dəyəri, işçi hüququ artıran xidmətlər göstərdikdə və ya yığılmayan məzuniyyətlər olduqda, məzuniyyətlər baş verdikdə xərc kimi tanınır.

**İşçilərin xidmətin sonunda mükafatlandırılması**

Azərbaycan qanunvericiliyinin tələb etdiyi kimi, Şirkət işçilərin əmək haqlarından pensiya məbləğlərini tutur və öz pay payı ilə birlikdə dövlət pensiya fonduna ödəyir. Təqaüdə çıxdıqdan sonra bütün pensiya ödənişləri dövlət pensiya fondu tərəfindən həyata keçirilir. Bundan əlavə, keçən il ərzində Azərbaycan Respublikasının Vergi Məcəlləsində edilmiş dəyişikliklərə əsasən, bu dərəcələr müəssisə və işçilər üçün müvafiq olaraq 15% və 10% müəyyən edilmişdir. Qayda 1 yanvar 2019-cu ildən qüvvədədir.

**4.12 Ehtiyatlar və şərti öhdəliklər**

Ehtiyatlar cari öhdəliklərin keçmiş hadisə səbəbindən Şirkətdən iqtisadi mənbələrin məxaricinə gətirəcəyi və məbləğlərin etibarlı şəkildə hesablanma bildiyi halda tanınır. Məxaricin müddəti və məbləği hələ də qeyri-müəyyən ola bilər. Cari öhdəlik keçmiş hadisələrin (misal üçün, hüquqi mübahisələr və ya yüklənmiş müqavilələr) səbəb olduğu hüquqi və konstruktiv öhdəliklərdən yarana bilər.

Ehtiyatlar hesabat tarixində mövcud olan ən etibarlı sübuta, o cümlədən, cari öhdəliklə bağlı risklərə və qeyri-müəyyənliklərə əsaslanan cari öhdəliyi yerinə yetirmək üçün tələb olunan hesablanmış məsrəf ilə qiymətləndirilir. Oxşar öhdəliklərin olduğu halda öhdəliyin ödənilməsində məxaricin tələb olunacağı ehtimalı bütün öhdəliklər sinfi nəzərə alınmaqla müəyyən edilir. Ehtiyatlar onların diskontlaşdırılmış dəyərinə qədər diskont edilir. Burada pulların vaxt dəyəri əhəmiyyətlidir. Şirkətin üçüncü tərəfdən faktiki olaraq toplaya biləcəyi öhdəliklə bağlı hər hansı ödəniş ayrıca aktiv kimi tanınır. Lakin bu aktiv əlaqəli ehtiyatın məbləğindən artıq olmamalıdır. Bütün ehtiyatlar hər hesabat tarixində təhlil edilir və cari ən yaxşı hesablanmış qiyməti əks etdirmək üçün uyğunlaşdırılır.

Cari öhdəliklərin nəticəsində iqtisadi mənbələrin mümkün məxarici mümkün olmaması və ya çox zəif olması ehtimal edildiyi hallarda müəssisələrin birləşməsi zamanı güman olunma halı istisna olaraq öhdəlik tanınmır. Şirkət üçün aktivin tanınma meyarlarına cavab verməyən mümkün iqtisadi gəlir axını şərti aktivlər hesab olunur.

**Maliyyə hesabatları üzrə qeydlər (davamı)**  
**31 dekabr 2022-ci il tarixində başa çatmış il üzrə**

---

**4 Əsas uçot siyasətinin xülasəsi (davamı)**

**4.13 Gəlir**

**Müştərilərlə bağlanmış müqavilələrdən əldə olunan gəlir**

MHBS 15 “Müştərilərlə müqavilələrdən yaranan gəlir” müştərilərlə müqavilələrdən yaranan gəlir üçün mühasibat uçotunun tək hərtərəfli modelini təklif edir və MHBS daxilində bir neçə Standartlar və Şərhlərdə tapılmış cari gəliri tanıma yolunu əvəz edir. O, aşağıda göstəriləndi kimi müştərilərlə müqavilələrdən yaranan gəlirə tətbiq olunacaq yeni 5 mərhələli model yaradır.

**1** Müştəri ilə müqaviləni müəyyənləşdirin: Müqavilə iki və ya daha çox tərəf arasında razılaşdırılır və hüquqlar və öhdəliklər yaradılır və həmin hüquq və öhdəliklər hər birinə meyar edilir.

**2** Müqavilənin yerinə yetirilməsi üzrə öhdəlikləri müəyyənləşdirin: Müqavilənin yerinə yetirilməsi öhdəliyi mal və ya xidmətin müştəriyə ötürülməsinə verilən vəddir.

**3** Əməliyyat qiymətini müəyyənləşdirin: Əməliyyat qiyməti, üçüncü tərəf adından toplanan məbləğlər istisna olmaqla, sözügedən mal və xidmətlərin bir müştəriyə köçürülməsi üzrə olan məbləğdir.

**4** Əməliyyat qiymətini müqavilə üzrə yerinə yetirilən öhdəliklərə ayırın: Müqavilənin bir neçə öhdəliyi var ki, hər icra öhdəliyini təmin etmək üçün Şirkət hər bir fəaliyyət öhdəliyinə əməliyyatın qiymətini təsvir edən məbləğdə ayırır.

**5** Gəlirləri şirkətin icra öhdəliyini yerinə yetirdikdə və qəbul etdikdə qəbul edin.

Gəlir satış güzəştləri və ticarət endirimləri (mövcud olduqda) istisna olmaqla, Şirkət tərəfindən alınan və ya alınmalı olan ədalətli dəyəri ilə ölçülür. Şirkət əməliyyatın mahiyyətini əks etdirmək məqsədilə satış əməliyyatının hər ayrıca müəyyən edilə bilən komponentinə aşağıda göstərilmiş gəlirin tanınması meyarını tətbiq edir. Bu əməliyyatlardan alınan ödəniş hər komponentin müvafiq ədalətli dəyərini nəzərə almaqla ayrıca müəyyən edilə bilən komponent üzrə bölüşdürülür.

Gəlirin məbləği etibarlı şəkildə ölçülə bildiyi, toplanma mümkün olduğu, çəkilmə və ya çəkiləcək xərclər etibarlı şəkildə ölçüldüyü və Şirkətin hər bir müxtəlif fəaliyyəti üzrə meyar təmin edildiyi halda gəlir tanınır. Bu fəaliyyətə xas tanınma meyarı aşağıda təsvir edilib.

**Malların satışı**

Malların satışından gəlir mallarla bağlı mülkiyyət hüququndan əhəmiyyətli risklər və əldə edilən faydalar alıcıya ötürüldüyü və Şirkətin adətən, mülkiyyət hüququnun olma dərəcəsi ilə bağlı davamlı idarəetmədə iştirak etməməsi və satılmış mallar üzrə effektiv nəzarəti saxlamaması halda tanınır.

**4.14 Əməliyyat xərcləri**

Əməliyyat xərcləri, xidmətdən istifadə edildikdə və ya başlama tarixində mənfəət və zərər ilə tanınır.

**4.15 Vergilərin tutulması**

Mənfəət vergisi xərcləri cari və təxirə salınmış vergi gəlir və xərclərini əks etdirir.

**Maliyyə hesabatları üzrə qeydlər (davamı)**  
**31 dekabr 2022-ci il tarixində başa çatmış il üzrə**

---

**4 Əsas uçot siyasətinin xülasəsi (davamı)**

**4.15 Vergilərin tutulması (davamı)**

**Cari vergi xərci**

Cari vergi xərci il üzrə vergi tutulan mənfəətə əsaslanır. Vergi tutulan mənfəət məcmu gəlir haqqında hesabatda göstərilmiş xalis mənfəətdən fərqlənir, çünki o, digər illərdə vergi tutulan və ya çıxılan gəlir və ya xərc maddələrini və sonradan heç zaman vergi tutulmayan və ya çıxılmayan maddələri istisna edir. Şirkətin cari vergi xərci hesabat dövrü ərzində Azərbaycan Respublikasında qəbul edilmiş və ya faktiki olaraq qəbul edilmiş vergi dərəcələrini istifadə etməklə hesablanır.

**Təxirə salınmış vergi**

Təxirə salınmış vergi maliyyə hesabatlarında aktivlərin və öhdəliklərin balans dəyərləri və vergi tutulan mənfəətin hesablanması istifadə edilən müvafiq vergi əsasları arasındakı fərq üzrə ödənilməsi və ya bərpa edilməsi gözlənilən vergidir və öhdəliklərin uçotu metodundan istifadə etməklə uçota alınır. Təxirə salınmış vergi öhdəlikləri adətən vergi tutula bilən bütün müvəqqəti fərqlər üzrə tanınır və təxirə salınmış aktivlər çıxıla bilən müvəqqəti fərqlərin istifadə oluna bilməsinə dair vergiyə cəlb edilən mənfəətin əldə edilməsi ehtimalının mövcud olacağı zaman hesablanır. Müvəqqəti fərq nə vergi mənfəətinə, nə də uçot mənfəətinə təsir göstərməyən əməliyyatda digər aktiv və öhdəliklərin ilkin tanınmasından yarandığı halda belə aktivlər və öhdəliklər tanınmır.

Təxirə salınmış vergi aktivlərinin balans dəyəri hər hesabat tarixində təhlil edilir və aktivin bütöv və ya qismən bərpa olunacağına imkan verməsi üçün mövcud olacaq kifayət qədər vergi tutulan mənfəətlərin artıq mümkün olmadığı halda azaldılır.

Təxirə salınmış vergi öhdəliyi tətbiq edilməsi ödənilməsi və ya aktivin realizə olduğu dövrdə gözlənilən vergi dərəcələri ilə hesablanır. Təxirə salınmış vergi məcmu gəlir haqqında hesabatda aid edilmişdir. Burada verginin birbaşa kapitalla aid edilən maddələr ilə bağlı olması istisna halıdır, çünki təxirə salınmış vergi də kapitalla aiddir.

Təxirə salınmış vergi aktivləri və təxirə salınmış vergi öhdəlikləri aşağıdakı şərt olduğu halda əvəzləşdirilir və maliyyə vəziyyəti haqqında hesabatda xalis şəkildə göstərilir:

- Şirkətin cari gəlir vergisi aktivlərini və cari gəlir vergi öhdəlikləri əvəzləşdirmək üçün qanuni qüvvəyə minmiş qarşılıqlı əvəzləşdirmə hüququ var;
- Gəlir vergilərinə aid təxirə salınmış vergi aktivləri və təxirə salınmış vergi öhdəlikləri üzrə eyni vergi tutulan müəssisəsi üzrə eyni vergi orqanı tərəfindən vergi çıxılır.

Həmçinin, Azərbaycan Respublikasının Şirkətin fəaliyyəti üzrə qiymətləndirilən digər müxtəlif vergiləri mövcuddur. Bu vergilər məcmu gəlir haqqında hesabatda əməliyyat xərclərinin komponenti kimi daxil edilib.

**4.16 Uçot siyasətlərinin tətbiqində rəhbərliyin əhəmiyyətli mühakimə**

Maliyyə hesabatlarının hazırlanması zamanı rəhbərlik aktivlərin, öhdəliklərin, gəlir və xərclərin tanınması və qiymətləndirilməsinə dair bir sıra mühakimələr, hesablamalar və fərziyyələri həyata keçirir. Real nəticələr bu qiymətləndirmələrdən fərqli ola bilər.

Şirkət illik maliyyə hesabatlarında 31 dekabr 2021-ci il tarixili maliyyə hesabatlarında tətbiq olunan hesablama və fərziyyələri davamlı şəkildə tətbiq edir.

Hesablamalar və əsas fərziyyələr davamlı olaraq nəzərdən keçirilir. Hesablamalara edilən düzəlişlər perspektiv olaraq tanınır.

**Maliyyə hesabatları üzrə qeydlər (davamı)**  
**31 dekabr 2022-ci il tarixində başa çatmış il üzrə**

---

**4 Əsas uçot siyasətinin xülasəsi (davamı)**

**4.16 Uçot siyasətlərinin tətbiqində rəhbərliyin əhəmiyyətli mühakimə (davamı)**

**Şübhəli hesablar üçün ehtiyatın qiymətləndirilməsi**

Hər bir hesabat tarixində rəhbərlik debitor borcların gözlənilən kredit itkisi (ECL) ölçülməsi üçün ehtiyat matrisindən istifadə edir. Debitor borclar üzrə dəyərsizləşmə ECL əsasında tanınır.

**Təxirə salınmış vergi aktivlərinin tanınması**

Təxirə salınmış vergi aktivlərinin tanınması dərəcəsi çıxıla bilən müvəqqəti fərqlərin istifadə olunma bilməsi üçün Şirkətin gələcək vergiyə cəlb edilən mənfəətinin əldə edilməsi ehtimalının qiymətləndirilməsinə əsaslanır. Əlavə olaraq, əhəmiyyətli mühakimə istənilən hüquqi və ya iqtisadi məhdudiyyətlərin təsirinin və ya müxtəlif vergi qanunvericiliyində qeyri-müəyyənliklərin qiymətləndirilməsində tələb olunur.

**4.17 Hesablamaların qeyri-müəyyənliyi**

Aktivlərin, öhdəliklərin, gəlirin və xərclərin tanınması və qiymətləndirilməsi üzrə ən əhəmiyyətli təsiri olan hesablamalar və fərziyyələr haqqında məlumat aşağıda göstərilib. Faktiki nəticələr əhəmiyyətli dərəcədə fərqlənə bilər.

**Mal-material ehtiyatları**

Mal-material ehtiyatları maya dəyəri və xalis mümkün satış dəyəri arasındakı ən aşağı olan dəyerdə ölçülür. Xalis mümkün satış dəyərlərinin qiymətləndirilməsində rəhbərlik qiymətləndirilmələrin edildiyi vaxtlarda mövcud olan ən etibarlı sübutu nəzərə alır. Şirkət, qrup şirkətlərindən satın alınmış ehtiyatlar üzrə realizə olunmamış mənfəətin hesablanması üçün müxtəlif nisbətlərə əsaslanaraq müəyyən qiymətləndirmələrdən istifadə edir. Şirkət müntəzəm olaraq köhnəlmədən zərəri qiymətləndirmək üçün mal-material ehtiyatlarını təhlil edir. Köhnəlmə üzrə ehtiyatın məcmu gəlir haqqında hesabatda tanınıb-tanınmadığının müəyyən edilməsi zamanı Şirkət maddənin hər hansı gələcək bərpa edilməsinə və ya bu cür maddə üzrə xalis mümkün satış dəyərinə işarə edən hər hansı müşahidə olunan məlumatlara dair mühakimələrini edir.

**Qeyri-maliyyə aktivlərinin dəyərsizləşməsi**

Dəyərsizliyin qiymətləndirilməsi məqsədilə aktivlər əsasən müstəqil pul vəsaitlərinin daxilolmaları (pul vəsaitlərini yaradan vahidlər) olan ən aşağı səviyyədə qruplaşdırılır. Nəticədə, bəzi aktivlər dəyərsizləşmə üçün ayrı-ayrılıqda sınaqdan keçirilir, bəziləri isə pul vahidi səviyyəsində sınaqdan keçirilir. Hadisələr və ya dəyişikliklər, balans dəyərinin bərpa edilə bilməyəcəyini göstərdikdə, bütün fərdi aktivlər və ya pul vəsaitlərini yaradan vahid dəyərsizləşmələr üçün sınaqdan keçirilir.

Qiymətdən düşmə zərəri, aktivin və ya pul vəsaitlərini yaradan vahidin balans dəyərinin satış qiyməti və istifadə dəyərini çıxardığı ədalətli dəyerdən yüksək olan bərpa edilə bilən məbləğdən artıq olduğu məbləğdə tanınır. Qenerasiya dəyərini müəyyən etmək üçün rəhbərlik, hər bir pul vəsaitlərini yaradan vahidin gözlənilən gələcək pul vəsaitlərinin hərəkətini təxmin edir və bu pul vəsaitlərinin axınının indiki dəyərini hesablamaq üçün uyğun faiz dərəcəsini təyin edir. Daha sonra bütün aktivlər əvvəllər tanınmış dəyərsizləşmə zərərinin artıq olmaya biləcəyi göstəricilərinə yenidən baxılır. Pul vəsaitlərini yaradan vahidin bərpa edilə bilən məbləği onun balans dəyərindən artıq olduqda dəyerdən düşmə zərəri geri qaytarılır.

**Maliyyə hesabatları üzrə qeydlər (davamı)**  
**31 dekabr 2022-ci il tarixində başa çatmış il üzrə**

---

**4 Əsas uçot siyasətinin xülasəsi (davamı)**

**4.17 Hesablamanın qeyri-müəyyənliyi (davamı)**

**Ehtiyat**

Ehtiyatlar xüsusi əməliyyatlar ətrafında mövcud olan məlumatlardan rəhbərliyin təxminlərinə əsasən artırılır. Ehtiyatların qiymətləndirilməsi zamanı ehtiyatlılıqdan istifadə olunur ki, Şirkətin hesabatda açıqlanan xalis gəlirini əhəmiyyətli dərəcədə artırməsın və öhdəliklərini aşağı göstərməsın.

**Amortizasiya oluna bilən aktivlərin istifadə müddəti**

Rəhbərlik, hər hesabat tarixində amortizasiya oluna bilən aktivlərin faydalı ömrünü, şirkətə gözlənilən faydalılığına əsasən nəzərdən keçirir. Balans dəyərləri 5 sayılı qeyddə təhlil edilmişdir. Ancaq faktiki nəticələr texniki köhnəlməyə, xüsusilə də kompüter və ofis avadanlığına görə fərqlənə bilər.

**Aktivlərdən istifadə hüququ və icarə öhdəliyi**

Aktivlərdən istifadə hüququ və icarə öhdəliyi MHBS 16 “İcarələr”ə uyğun olaraq qeydə alınmışdır. Rəhbərlik hesab edir ki, hesablama üçün istifadə olunan icarə müddəti faktlara əsaslanır və müqaviləyə əsasən bağlana bilər. Faiz dərəcəsinin hesablanması da şirkətin öz borc portfelinə uyğundur və bazara əsaslanır. Qeyd 5-də təhlil edilən istifadə hüququ aktivinin balans dəyəri.

**Qeyri-maddi aktivlərin istifadə müddəti**

Rəhbərlik, hər hesabat tarixində qeyri-maddi aktivlərin faydalı ömrünü, şirkətə gözlənilən faydalılığına əsasən nəzərdən keçirir. Balans dəyərləri 6 sayılı qeyddə təhlil edilmişdir.

**Petrochem Qrup MMC**  
**Maliyyə Hesabatları**

**Maliyyə hesabatları üzrə qeydlər (davamı)**  
**31 dekabr 2022-ci il tarixində başa çatmış il üzrə**

**5 Torpaq, tikili və avadanlıqlar**

|                                                         | <b>Torpaq</b>    | <b>Binalar</b>   | <b>Ofis avadanlığı<br/>və digər əsas<br/>vəsaitlər</b> | <b>Nəqliyyat<br/>vasitələri və<br/>avadanlıqlar</b> | <b>Aktivlərdən<br/>istifadə<br/>hüququ</b> | <b>Cəmi</b>      |
|---------------------------------------------------------|------------------|------------------|--------------------------------------------------------|-----------------------------------------------------|--------------------------------------------|------------------|
|                                                         | <b>AZN</b>       | <b>AZN</b>       | <b>AZN</b>                                             | <b>AZN</b>                                          |                                            | <b>AZN</b>       |
| <b>2022</b>                                             |                  |                  |                                                        |                                                     |                                            |                  |
| <b>Ümumi balans dəyəri</b>                              |                  |                  |                                                        |                                                     |                                            |                  |
| 1 yanvara olan qalıq                                    | 3,507,925        | 1,577,359        | 603,388                                                | 1,544,300                                           | -                                          | 7,232,972        |
| Daxilolmalar                                            | -                | 28,632           | 4,130                                                  | 56,005                                              | 102,508                                    | 191,275          |
| Silinmə                                                 |                  |                  |                                                        | (20,001)                                            | -                                          | (20,001)         |
| <b>31 dekabra olan qalıq</b>                            | <b>3,507,925</b> | <b>1,605,991</b> | <b>607,518</b>                                         | <b>1,580,304</b>                                    | <b>102,508</b>                             | <b>7,404,246</b> |
| <b>Yığılmış köhnəlmə</b>                                |                  |                  |                                                        |                                                     |                                            |                  |
| 1 yanvara olan qalıq                                    | -                | 800,963          | 414,174                                                | 959,977                                             | -                                          | 2,175,114        |
| İl üzrə amortizasiya xərci                              | -                | 54,516           | 60,238                                                 | 39,671                                              | 20,502                                     | 174,927          |
| Silinmə                                                 |                  | -                | -                                                      | (897)                                               | -                                          | (897)            |
| <b>31 dekabra olan qalıq</b>                            | <b>-</b>         | <b>855,479</b>   | <b>474,412</b>                                         | <b>998,751</b>                                      | <b>20,502</b>                              | <b>2,349,144</b> |
| <b>31 dekabr 2022-ci il tarixinə xalis qalıq dəyəri</b> | <b>3,507,925</b> | <b>750,512</b>   | <b>133,106</b>                                         | <b>581,553</b>                                      | <b>82,006</b>                              | <b>5,055,102</b> |

**Petrochem Qrup MMC**  
**Maliyyə Hesabatları**

**Maliyyə hesabatları üzrə qeydlər (davamı)**  
**31 dekabr 2022-ci il tarixində başa çatmış il üzrə**

**5 Torpaq, tikili və avadanlıqlar (davamı)**

|                                                         | <b>Torpaq</b>    | <b>Binalar</b>   | <b>Ofis avadanlığı<br/>və digər əsas<br/>vəsaitlər</b> | <b>Nəqliyyat<br/>vasitələri və<br/>avadanlıqlar</b> | <b>Cəmi</b>      |
|---------------------------------------------------------|------------------|------------------|--------------------------------------------------------|-----------------------------------------------------|------------------|
| <b>2021</b>                                             | <b>AZN</b>       | <b>AZN</b>       | <b>AZN</b>                                             | <b>AZN</b>                                          | <b>AZN</b>       |
| <b>Ümumi balans dəyəri</b>                              |                  |                  |                                                        |                                                     |                  |
| 1 yanvara olan qalıq                                    | 3,507,925        | 1,575,058        | 597,136                                                | 1,382,589                                           | 7,062,708        |
| Daxilolmalar                                            | -                | 2,301            | 6,252                                                  | 161,711                                             | 170,264          |
| <b>31 dekabra olan qalıq</b>                            | <b>3,507,925</b> | <b>1,577,359</b> | <b>603,388</b>                                         | <b>1,544,300</b>                                    | <b>7,232,972</b> |
| <b>Yığılmış köhnəlmə</b>                                |                  |                  |                                                        |                                                     |                  |
| 1 yanvara olan qalıq                                    | -                | 742,524          | 365,229                                                | 894,662                                             | 2,002,415        |
| İl üzrə amortizasiya xərci                              | -                | 58,439           | 48,945                                                 | 65,315                                              | 172,699          |
| <b>31 dekabra olan qalıq</b>                            | <b>-</b>         | <b>800,963</b>   | <b>414,174</b>                                         | <b>959,977</b>                                      | <b>2,175,114</b> |
| <b>31 dekabr 2021-ci il tarixinə xalis qalıq dəyəri</b> | <b>3,507,925</b> | <b>776,396</b>   | <b>189,214</b>                                         | <b>584,323</b>                                      | <b>5,057,858</b> |

Rəhbərliyin fikrincə, 31 dekabr 2022-ci il tarixinə şirkətin əsas vəsaitlərinin balans dəyərində dəyərsizləşmə olmayıb (2021: sıfır).



**Petrochem Qrup MMC**  
**Maliyyə Hesabatları**

**Maliyyə hesabatları üzrə qeydlər (davamı)**  
**31 dekabr 2022-ci il tarixində başa çatmış il üzrə**

**6 Qeyri-maddi aktivlər**

|                                              | 2022          | 2021          |
|----------------------------------------------|---------------|---------------|
|                                              | AZN           | AZN           |
| <b>Ümumi balans dəyəri</b>                   |               |               |
| 1 yanvara olan qalıq                         | 18,749        | 18,749        |
| <b>31 dekabra olan qalıq</b>                 | <b>18,749</b> | <b>18,749</b> |
| <b>Yığılmış köhnəlmə</b>                     |               |               |
| 1 yanvara olan qalıq                         | 6,517         | 5,726         |
| İl üzrə hesablanmış xərc (qeyd 16)           | 714           | 791           |
| <b>31 dekabra olan qalıq</b>                 | <b>7,231</b>  | <b>6,517</b>  |
| <b>31 dekabr tarixinə xalis qalıq dəyəri</b> | <b>11,518</b> | <b>12,232</b> |

**7 Ehtiyatlar**

|                                      | 2022             | 2021             |
|--------------------------------------|------------------|------------------|
|                                      | AZN              | AZN              |
| Satış üçün saxlanılan mallar         | 3,485,733        | 2,278,058        |
| Digər inventar                       | 221,732          | 122,121          |
| Qablaşdırma materialları             | 143,687          | 94,675           |
| Aşağı qiymətli istehlak materialları | 13,010           | 91,422           |
| Hazır məhsullar                      | 687              | 1,060            |
|                                      | <b>3,864,849</b> | <b>2,587,336</b> |

**8 Ticarət və digər debitor borclar**

|                                        | 2022             | 2021             |
|----------------------------------------|------------------|------------------|
|                                        | AZN              | AZN              |
| <b>Maliyyə aktivləri</b>               |                  |                  |
| Debitor borcları, ümumi                | 4,647,524        | 4,440,585        |
| Çıxılsın: Şübhəli borclar üçün ehtiyat | (2,267,472)      | (2,255,575)      |
| Debitor borcları, net                  | 2,380,052        | 2,185,010        |
| İşçilərə verilən avanslar              | -                | 1,130            |
|                                        | <b>2,380,052</b> | <b>2,186,140</b> |
| <b>Qeyri-maliyyə aktivləri</b>         |                  |                  |
| Öncədən ödənişlər                      | 222,245          | 428,068          |
| Təchizatçıya avanslar                  | -                | 99,689           |
| Əvvəlcədən ödənilmiş ƏDV               | -                | 533,627          |
|                                        | <b>222,245</b>   | <b>1,061,384</b> |
|                                        | <b>2,602,297</b> | <b>3,247,524</b> |

Aşağıdakı cədvəldə dəyərsizləşmə üzrə zərər üçün ehtiyatın açılışından yekun qalıqına qədər uyğunlaşdırma göstərilir:

**Maliyyə hesabatları üzrə qeydlər (davamı)**  
**31 dekabr 2022-ci il tarixində başa çatmış il üzrə**

**8 Ticarət və digər debitor borclar (davamı)**

|                              | 2022      | 2021      |
|------------------------------|-----------|-----------|
|                              | AZN       | AZN       |
| 1 yanvara olan qalıq,        | 2,255,575 | 1,794,308 |
| İl ərzində ehtiyat (qeyd 16) | 11,897    | 461,267   |
| 31 dekabrda olan qalıq,      | 2,267,472 | 2,255,575 |

**9 Əlaqəli tərəflər**

Adi fəaliyyət gedində Şirkət digər şirkətlərlə işgüzar əlaqələr qurur və bu münasibətlər MHBS-da olan əlaqəli tərəf tərifinə aid edilir. Tərəflər birbaşa və ya dolay yolla maliyyə və əməliyyat qərarları qəbul edərkən Şirkət üzərində əhəmiyyətli təsir göstərmək qabiliyyətinə malik olduqda və ya əksinə, Şirkət və tərəfin ümumi nəzarətə tabe olduğu hallarda tərəflər Şirkətlə əlaqəli sayılır. Bu əməliyyatlar hər iki tərəfin razılaşdırdığı məbləğlərlə ölçülür.

**Əlaqəli tərəflərlə olan balans**

**Əlaqəli tərəflərdən alınmış/(verilmiş) borclar**

|                                                                      | 2022     | 2021   |
|----------------------------------------------------------------------|----------|--------|
|                                                                      | AZN      | AZN    |
| Əlaqəli tərəflərdən alınmış/(verilmiş) borclar - Cənab Fərhad Əliyev | (40,500) | 62,900 |

Borc faizsizdir və tələb olunduqda alına bilər.

**Əlaqəli tərəflərdən alınacaq məbləğ**

|                   | 2022 | 2021   |
|-------------------|------|--------|
|                   | AZN  | AZN    |
| Cənab Əhəd Əliyev | -    | 40,850 |
|                   | -    | 40,850 |

**Əlaqəli tərəflərə ödəniləcək məbləğlər**

|                                    | 2022  | 2021    |
|------------------------------------|-------|---------|
|                                    | AZN   | AZN     |
| Petrochem Performance products MMC | 4,349 | 120,347 |
| Petrochem Qazaxıstan LLP           | -     | 208     |
|                                    | 4,349 | 120,555 |

**Əlaqəli tərəflərlə əməliyyatların detalları:**

İl ərzində şirkətin direktorlarına və digər əsas rəhbər üzvlərinə verilən kompensasiya aşağıdakı kimidir:

|                                    | 2022    | 2021    |
|------------------------------------|---------|---------|
|                                    | AZN     | AZN     |
| İşçilərin qısamüddətli mükafatları | 244,814 | 245,831 |

**Petrochem Qrup MMC**  
**Maliyyə Hesabatları**

**Maliyyə hesabatları üzrə qeydlər (davamı)**  
**31 dekabr 2022-ci il tarixində başa çatmış il üzrə**

**9 Əlaqəli tərəflər (davamı)**

**Əlaqədar tərəflərlə əməliyyatlar**

|       | 2022   | 2021   |
|-------|--------|--------|
|       | AZN    | AZN    |
| Gəlir | 102    | 3,853  |
| Xərc  | 58,997 | 32,194 |

**10 Pul vəsaitləri və pul vəsaitlərinin ekvivalentləri**

|                                                                        | 2022     | 2021    |
|------------------------------------------------------------------------|----------|---------|
|                                                                        | AZN      | AZN     |
| Nağd pul vəsaitləri                                                    | 3,003    | 3,377   |
| Banklarda olan nağd pul vəsaitləri                                     | 445,217  | 354,100 |
| ƏDV depozitləri                                                        | 74,518   | 5,750   |
| Çıxılsın: dəyərsizləşmə itkisi üzrə ehtiyat (gözlənilən kredit itkisi) | (10,385) | (3,820) |
|                                                                        | 512,353  | 359,407 |

Dəyərsizləşmə üzrə ehtiyatın ayrılmasının ilkin qalıqdan ilin sonuna qalığa qədər üzləşmələri göstərilir:

|                       | 2022   | 2021  |
|-----------------------|--------|-------|
|                       | AZN    | AZN   |
| 1 yanvara olan qalıq  | 3,820  | 3,761 |
| İl üzrə xərc          | 6,565  | 59    |
| 31 dekabra olan qalıq | 10,385 | 3,820 |

Nağd pul axını məqsədləri üçün pul və pul ekvivalentləri aşağıdakılardan ibarətdir:

|                                    | 2022    | 2021    |
|------------------------------------|---------|---------|
|                                    | AZN     | AZN     |
| Nağd pul vəsaitləri                | 3,003   | 3,377   |
| Banklarda olan nağd pul vəsaitləri | 445,217 | 354,100 |
|                                    | 448,220 | 357,477 |

**11 Nizamnamə kapitalı**

Şirkətin nizamnamə kapitalı hər birinin nominal dəyəri 64,000 AZN (39,648 ABŞ dolları) (2021: 64,000 AZN) olan 100 ədəd tam ödənilmiş adi səhmlərdən ibarətdir. İl ərzində Şirkət bankdan kredit götürmüş və 2,577,124 ABŞ dolları nominal dəyərindən yüksək qiymətə Cənab Galym Abyzbayevdən səhmləri geri almışdır. Bu səhmlər cənab Galyma ödənilən 5,000,000 ABŞ dolları (8,500,000 AZN) müqabilində geri alınıb. Bu səhmlər xəzinə səhmləri kimi təsnif edilmişdir.

|                                                                     | 2022      | 2021      |
|---------------------------------------------------------------------|-----------|-----------|
|                                                                     | AZN       | AZN       |
| 31 dekabrda cəmi təsdiq edilmiş, buraxılmış və tam ödənilmiş paylar | 6,400,000 | 6,400,000 |

**Maliyyə hesabatları üzrə qeydlər (davamı)**  
**31 dekabr 2022-ci il tarixində başa çatmış il üzrə**

**11 Nizamnamə kapitalı (davamı)**

Şirkətin buraxılmış nizamnamə kapitalı aşağıdakı təsisçilər tərəfindən saxlanılır:

|                     | 2022          | 2021          | 2022             | 2021             |
|---------------------|---------------|---------------|------------------|------------------|
|                     | %             | %             | AZN              | AZN              |
| Cənab Fərhad Əliyev | 35.00         | 35.00         | 2,240,000        | 2,240,000        |
| Petrochem Qrup MMC  | 65.00         | 65.00         | 4,160,000        | 4,160,000        |
|                     | <b>100.00</b> | <b>100.00</b> | <b>6,400,000</b> | <b>6,400,000</b> |

**12 Borclar**

|                                                                    | 2022             | 2021             |
|--------------------------------------------------------------------|------------------|------------------|
|                                                                    | AZN              | AZN              |
| <b>Amortizasiya olunmuş dəyər ilə ölçülən maliyyə öhdəlikləri:</b> |                  |                  |
| Qısamüddətli öhdəlik                                               | 2,067,209        | 1,938,082        |
| Uzunmüddətli öhdəlik                                               | 4,532,739        | 6,575,731        |
| <b>Cəmi borc</b>                                                   | <b>6,599,948</b> | <b>8,513,813</b> |

22 dekabr 2021-ci il tarixində Şirkət Paşa Bank ASC ilə ümumi məbləği 60 milyon manat olan kredit müqaviləsi bağlamışdır. Şirkət 31 dekabr 2022-ci il tarixinədək ümumi kredit vəsaitindən 8,500,000 AZN (5 milyon ABŞ dolları) məbləğində kredit əldə etmişdir. İstifadə olunmuş kredit üzrə faiz dərəcəsi illik 6,5% təşkil edir və bütün kreditin əldə edilməsi halında bu faiz dərəcəsi 25%-ə qədər ola bilər. Faizlər aylıq ödənilir. Kreditin ödənilməsi 21 yanvar 2022-ci il tarixindən 22 dekabr 2025-ci il tarixinədək hər ay həyata keçiriləcək. Kreditə qarşı Fərhad bəyin Şirkətdəki payları, onun bağ evi və Bilgəhdəki torpaq sahəsi girov qoyulub.

Müqaviləyə əsasən, Şirkət “Paşa Bank” ASC-nin təsdiqi olmadan dividend ödəyə bilməz. Dividend il ərzində Paşa Bankın əvvəlcədən razılığı ilə ödənilmişdir.

2022-ci ildə başa çatan il ərzində Şirkət aşağıdakı şərtlərə əməl etməmişdir:

Müqaviləyə əsasən, borcalan və digər Qrup şirkətlərinin dövriyyəsinin 100%-i Pasha bank-a verilməlidir. Lakin köçürülmədi.

Müqaviləyə əsasən, Şirkət “Paşa Bank” ASC-nin təsdiqi olmadan dividend ödəyə bilməz. Bununla belə, dividend ödənilib.

Müqaviləyə əsasən, Şirkət hüquqi statusunu və təsisçilərini dəyişdirə bilməz. Bununla belə, il ərzində Petrochem Qazaxıstan MMO törəmə müəssisəsi ləğv edilib.

Borc ehtiyatlarında hərəkət aşağıdakı kimidir:

|                                       | 2022             | 2021             |
|---------------------------------------|------------------|------------------|
|                                       | AZN              | AZN              |
| 1 yanvara qalıq,                      | 8,513,813        | 133,450          |
| Yeni borcdan gələn hissə              | -                | 8,500,000        |
| Borc ehtiyatlarının geri qaytarılması | (1,913,865)      | (133,450)        |
| Hesablanmış faiz xərci                | -                | 13,813           |
| 31 dekabra qalıq,                     | <b>6,599,948</b> | <b>8,513,813</b> |

**Petrochem Qrup MMC**  
**Maliyyə Hesabatları**

**Maliyyə hesabatları üzrə qeydlər (davamı)**  
**31 dekabr 2022-ci il tarixində başa çatmış il üzrə**

**13 Ticarət və digər kreditör borcları**

|                                  | 2022<br>AZN      | 2021<br>AZN      |
|----------------------------------|------------------|------------------|
| <b>Maliyyə öhdəlikləri</b>       |                  |                  |
| Kreditör borclar                 | 2,341,242        | 572,316          |
| İşçilərə olan öhdəliklər         | 202,182          | 86,995           |
|                                  | <b>2,543,424</b> | <b>659,311</b>   |
| <b>Qeyri-maliyyə öhdəlikləri</b> |                  |                  |
| Vergi öhdəlikləri                | 241,763          | 689,780          |
| Digər qanuni öhdəliklər          | 42,796           | -                |
| Digər kreditör borclar           | -                | 11,205           |
|                                  | <b>284,559</b>   | <b>700,985</b>   |
|                                  | <b>2,827,983</b> | <b>1,360,296</b> |

**14 Gəlir**

|                          | 2022<br>AZN       | 2021<br>AZN       |
|--------------------------|-------------------|-------------------|
| Mal-əmtəə satışı         | 16,264,261        | 11,237,726        |
| Xidmətlərin göstərilməsi | 552,027           | 665,366           |
|                          | <b>16,816,288</b> | <b>11,903,092</b> |

**15 Satış və xidmətlərin maya dəyəri**

|                              | 2022<br>AZN       | 2021<br>AZN      |
|------------------------------|-------------------|------------------|
| Satışın maya dəyəri          | 10,938,190        | 7,928,357        |
| Əmək haqqı və sosial sığorta | 555,480           | 303,222          |
| Xidmətlərin göstərilməsi     | 244,593           | 365,625          |
| Amortizasiya                 | 9,829             | 10,942           |
|                              | <b>11,748,092</b> | <b>8,608,146</b> |

**16 İnzibati və ümumi xərclər**

|                                                    | 2022<br>AZN | 2021<br>AZN |
|----------------------------------------------------|-------------|-------------|
| Əmək haqqı və digər mükafatlar                     | 1,011,275   | 733,470     |
| Peşəkar xidmətlər                                  | 567,493     | 212,879     |
| Köhnəlmə xərcləri                                  | 165,098     | 161,757     |
| Təhlükəsizlik xərcləri                             | 93,203      | 98,880      |
| Bank xərcləri                                      | 61,583      | 63,095      |
| Törəmə müəssisənin ləğv edilməsindən yaranan zərər | 52,103      | -           |
| Texniki dəstək xidməti                             | 47,285      | 40,524      |
| Sığorta                                            | 46,245      | 47,689      |
| Kommunal xidmətlər                                 | 37,071      | 29,737      |
| Əlaqə xərcləri                                     | 31,946      | 24,452      |

**Maliyyə hesabatları üzrə qeydlər (davamı)**  
**31 dekabr 2022-ci il tarixində başa çatmış il üzrə**

**16 İnzibati və ümumi xərclər (davamı)**

|                                     | 2022             | 2021             |
|-------------------------------------|------------------|------------------|
|                                     | AZN              | AZN              |
| Ofis xərcləri                       | 19,865           | 10,748           |
| İcarə xərci                         | 19,360           | 30,644           |
| Təmir və texniki xidmət             | 17,745           | 28,985           |
| İşçi heyəti ilə bağlı digər xərclər | 17,742           | 16,041           |
| Digər vergi xərcləri                | 14,300           | 14,261           |
| Debitor borcları üçün ehtiyat       | 11,897           | 461,267          |
| Nağd pul üçün ehtiyat               | 6,565            | 59               |
| Reklam xərcləri                     | 5,441            | 6,720            |
| Amortizasiya (qeyd 6)               | 714              | 791              |
| Digər xərclər                       | 862,452          | 150,623          |
|                                     | <b>3,089,383</b> | <b>2,132,622</b> |

**17 Digər gəlir - xalis**

|                              | 2022           | 2021           |
|------------------------------|----------------|----------------|
|                              | AZN            | AZN            |
| Kirayə və xidmətlərdən gəlir | 330,840        | 329,302        |
| İdarəetmə haqqı              | 312,996        | 281,692        |
| Digər gəlirlər               | 111,872        | 31,073         |
|                              | <b>755,708</b> | <b>642,067</b> |

**18 Vergilərin tutulması**

**Təxirə salınmış vergi öhdəlikləri**

31 dekabr 2022 və 2021-ci il tarixində bitən il ərzində şirkətlərin mənfəəti üçün Azərbaycanın vergi dərəcəsi 20% idi. Vergi dərəcəsinin növbəti maliyyə ili üçün eyni qalacağı gözlənilir. Bu qanuni olmayan maliyyə hesabatlarının maliyyə rəqəmləri rəhbərliyin daxili məqsədləri üçün hazırlandığından vergi bəyannamələri ilə uzlaşmaya bilər. Təxirə salınmış vergilər, maliyyə hesabatı məqsədləri üçün aktiv və öhdəliklərin balans dəyəri ilə vergi məqsədləri üçün istifadə edilən məbləğlər arasındakı müvəqqəti fərqlərin xalis vergi təsirlərini əks etdirir.

|                                                    | 2022           | 2021           |
|----------------------------------------------------|----------------|----------------|
|                                                    | AZN            | AZN            |
| 1 Yanvar tarixinə təxirə salınmış vergi aktivləri  | 445,148        | 353,342        |
| Təxirə salınmış vergi xərcləri                     | 3,986          | 91,806         |
| 31 Dekabr tarixinə təxirə salınmış vergi aktivləri | <b>449,134</b> | <b>445,148</b> |

**Petrochem Qrup MMC**  
**Maliyyə Hesabatları**

**Maliyyə hesabatları üzrə qeydlər (davamı)**  
**31 dekabr 2022-ci il tarixində başa çatmış il üzrə**

**18 Vergilərin tutulması (davamı)**

**Təxirə salınmış vergi öhdəlikləri (davamı)**

Hesabat tarixinə təxirə salınmış vergi öhdəlikləri aşağıdakı kimidir:

|                                                                  | 2022             | 2021             |
|------------------------------------------------------------------|------------------|------------------|
|                                                                  | AZN              | AZN              |
| <b>Vergi tutula bilən müvəqqəti fərq:</b>                        |                  |                  |
| Torpaq, tikili və avadanlıqlar                                   | (23,459)         | (25,008)         |
| Qeyri-maddi aktivlər                                             | (8,727)          | (8,649)          |
| Banklarda olan nağd pul vəsaitləri                               | 10,385           | 3,820            |
| Debitor borclar                                                  | 2,267,472        | 2,255,575        |
| <b>Xalis vergi tutula bilən müvəqqəti fərqlər</b>                | <b>2,245,671</b> | <b>2,225,738</b> |
| <b>20 % dərəcəsində müvəqqəti vergi aktivləri</b><br>(2021: 20%) | <b>449,134</b>   | <b>445,148</b>   |

**Gəlir vergisi xərcləri**

Şirkətin vergi xərcinin komponentləri və gözlənilən vergi xərcinin yerli effektiv vergi dərəcəsinə fərdi əsasda 20%-də (2021: 20%) uzlaşması və mənfəət-zərərdə hesabat verilmiş vergi xərci aşağıdakı kimidir:

|                                | 2022             | 2021             |
|--------------------------------|------------------|------------------|
|                                | AZN              | AZN              |
| Gəlir vergisi xərci            | (705,016)        | (546,128)        |
| Təxirə salınmış vergi xərcləri | 3,986            | 91,806           |
|                                | <b>(701,030)</b> | <b>(454,322)</b> |

**Gəlir vergisi xərcləri**

|                                           | 2022             | 2021             |
|-------------------------------------------|------------------|------------------|
|                                           | AZN              | AZN              |
| Vergidən əvvəl il üzrə mənfəət            | 2,898,601        | 2,825,935        |
| Yerli effektiv vergi dərəcəsi             | 20%              | 20%              |
| Vergi xərci                               | <b>(579,720)</b> | <b>(565,187)</b> |
| <b>Çıxılmayan xərclər/gəlirlər</b>        |                  |                  |
| Düzəlişlər                                | (125,296)        | 19,059           |
| Gəlir vergisi xərci                       | (705,016)        | (546,128)        |
| Müvəqqəti fərqlərdən yaranan vergi təsiri | 3,986            | 91,806           |
| <b>Gəlir vergisi xərci</b>                | <b>(701,030)</b> | <b>(454,322)</b> |

**Maliyyə hesabatları üzrə qeydlər (davamı)**  
**31 dekabr 2022-ci il tarixində başa çatmış il üzrə**

---

**19 Öhdəliklər, şərti öhdəliklər və əməliyyat riski**

**Kapital yatırımları üzrə öhdəliklər**

Şirkətin 31 dekabr 2022-ci il tarixinə kapital yatırımları üzrə öhdəlikləri olmamışdır (2021: sıfır).

**Şərti aktiv və şərti öhdəliklər**

Şirkətin 31 dekabr 2022-ci il tarixinə şərti aktiv və ya öhdəliyi olmamışdır (2021: sıfır).

**Şirkət adından verilən zəmanətlər**

İl ərzində Paşa Bank 31 dekabr 2022-ci il tarixinə Şirkət adından 23,385 AZN (13,756 ABŞ dolları) məbləğində zəmanət verib. (2021: Sıfır).

**Biznes mühiti və tənzimləyici mühit**

Şirkətin əsas əməliyyatları Azərbaycan Respublikasında aparılır. İnkişaf etməkdə olan bir bazar olaraq hazırda Azərbaycan Respublikası ümumiyyətlə daha inkişaf etmiş yetkin bazar iqtisadiyyatı şəraitində mövcud olan inkişaf etmiş bir biznes və tənzimləmə infrastrukturuna sahib deyil. Azərbaycan Respublikasında iqtisadi tendensiyalarda irəliləyişlər olsa da, ölkə inkişaf etməkdə olan bazarın müəyyən xüsusiyyətlərini özündə ehtiva etdirməyə davam edir. Bu xüsusiyyətlər bunlarla məhdudlaşmayan, Azərbaycan Respublikasının xaricindəki əksər ölkələrdə sərbəst konvertasiya olunmayan bir valyutanın mövcudluğunu əhatə edir. Azərbaycan Respublikasındakı vergi, valyuta və gömrük qanunvericiliyi müxtəlif şərtlərə və tez-tez baş verə biləcək dəyişikliklərə məruz qalır. Bununla yanaşı, şirkətin maliyyə vəziyyəti Azərbaycandakı inkişaflardan təsirlənməyə davam edəcək; Şirkət, fəaliyyət göstərməsi ilə əlaqədar olaraq bu gözlənilməz halların onun fəaliyyətinə Azərbaycan Respublikasındakı oxşar müəssisələrə nisbətən daha əhəmiyyətli olduğuna inanmır.

Şirkət rəhbərliyi hazırkı şəraitdə bu inkişafı yaxından izləyir və yaxın gələcəkdə şirkətin işinin davamlılığını və inkişafını dəstəkləmək üçün lazımi tədbirləri görür. Bu maliyyə hesabatlarına gələcəkdə bu qeyri-müəyyənliklərin aydınlaşdırılması nəticəsində yarana biləcək düzəlişlər daxil edilmir. Bu cür düzəlişlər, əgər varsa, məlum və təxmin edilə biləcəyi dövrdə bildiriləcəkdir. Mövcud və gələcək qanunvericilik və vergi qaydalarının tətbiqi də daxil olmaqla, Azərbaycanın siyasi inkişafı şirkətin maliyyə vəziyyətinə təsir göstərməyə davam edəcəkdir. Şirkət, fəaliyyət göstərməsi ilə əlaqədar olaraq bu ehtimalların Azərbaycan Respublikasındakı oxşar müəssisələrə nisbətən daha əhəmiyyətli olduğuna inanmır.

Azərbaycan Respublikasının ticarət qanunvericiliyi, o cümlədən vergi qanunvericiliyi birdən çox təfsirə yol verə bilər. Bundan əlavə, vergi orqanlarının sahibkarlıq fəaliyyəti ilə bağlı özbaşına qərar vermə riski var. Rəhbərliyin şirkətin iş fəaliyyətinə dair qərarına əsaslanan rəftar vergi orqanları tərəfindən etiraz edilsə, Şirkət əlavə vergilər, cərimələr və faizlər üçün qiymətləndirilə bilər. Ümumiyyətlə, vergi ödəyiciləri yoxlama ilindən əvvəl üç təqvim ilinə görə vergi yoxlamalarına məruz qalırlar. Bununla birlikdə, başa çatmış yoxlamalar, yuxarı vergi müfəttişliklərinin tabe olduqları vergi müfəttişliklərinin vergi yoxlamalarının nəticələrini nəzərdən keçirməsi sonrakı əlavə vergi yoxlamalarının mümkünliyünü istisna etmir. Rəhbərlik müvafiq qanunvericiliyin 31 dekabr 2021-ci il tarixli təfsirinin uyğun olduğuna və şirkətin vergi və valyuta mövqelərinin davamlı olacağına inanır. Şirkət 31 dekabr 2022-ci il tarixinədək ödəməsi lazım olan bütün vergiləri ödədiyinə və ya hesabladığına inanır. Bununla belə, Azərbaycan vergi və hüquq sistemi ilə bağlı qeyri-müəyyənliklər üzündən vergi, cərimə və faizlərin son məbləği qiymətləndirilmiş, əgər varsa, bu günə qədər xərclənən və hesablanmış məbləğdən artıq ola bilər.



**Maliyyə hesabatları üzrə qeydlər (davamı)**  
**31 dekabr 2022-ci il tarixində başa çatmış il üzrə**

**19 Öhdəliklər, şərti öhdəliklər və əməliyyat riski (davamı)**

**Biznes mühiti və tənzimləyici mühit (davamı)**

Qlobal təchizat zəncirlərinin pozulması, Rusiya Federasiyası ilə Ukrayna arasında münaqişə, eləcə də mallara artan istehlak tələbi 2022-ci ildə qlobal iqtisadiyyata əhəmiyyətli inflyasiya təzyiqlərinə, o cümlədən əmtəə qiymətlərinin artmasına səbəb olur.

Son illər Azərbaycan hökuməti daha balanslaşdırılmış iqtisadiyyata keçidi sürətləndirmək və neft-qaz sektorundan asılılığı azaltmaq üçün islahatları davam etdirib. 2022-ci il ərzində neft və qazın qiymətləri çoxillik zirvələrə çataraq əhəmiyyətli ticarət profisiti yaratmış, Azərbaycan iqtisadiyyatına xarici valyuta daxilolmalarını artırmış, eyni zamanda bu qlobal tendensiyalar ölkədə yüksək inflyasiya təzyiqlərinə səbəb olmuşdur.

2021 və 2022-ci illər ərzində ARMB Azərbaycan manatının sabitliyini qoruyub saxlayıb və bütün dövr ərzində 1 ABŞ dolları üçün 1,7000 səviyyəsində sabit saxlanılıb. 2022-ci ilin birinci yarısında ARMB inflyasiyanın artması ilə əlaqədar yenidən maliyyələşdirmə dərəcəsini artırıb və nəticədə yenidən maliyyələşdirmə dərəcəsi 30 iyun 2022-ci il tarixinə illik 7,75%-ə çatıb (31 dekabr 2021-ci il: illik 7,25%). 2022-ci il ərzində qlobal reyting agentlikləri Azərbaycan üzrə artım proqnozunu yenidən nəzərdən keçirib və Azərbaycan hökumətinin kredit reytingini bir pillə yüksəldib. Təkmilləşdirmə, daha yaxşı fiskal idarəetmə və pandemiya sonrakı dövrdə gələcək pozuntuları qəbul etmək qabiliyyəti ilə ifadə olunan son illərdə iqtisadi siyasətin effektivliyini əks etdirir.

**20 Maliyyə aktivləri və öhdəlikləri üzrə kateqoriyalar**

|                                                                     | <b>Qeydlər</b> | <b>2022</b>      | <b>2021</b> |
|---------------------------------------------------------------------|----------------|------------------|-------------|
| <b>Maliyyə aktivləri</b>                                            |                | <b>AZN</b>       | <b>AZN</b>  |
| <b>Amortizasiya olunmuş aktivlərlə ölçülən maliyyə aktivləri:</b>   |                |                  |             |
| Ticarət və digər debitor borcları                                   | 8              | <b>2,380,052</b> | 2,186,140   |
| Əlaqədar tərəflərə verilmiş kredit                                  | 9              | -                | 62,900      |
| Əlaqədar tərəfdən alınacaq məbləğ                                   | 9              | -                | 40,850      |
| Pul vəsaitləri və pul vəsaitləri ekvivalenti                        | 10             | <b>512,353</b>   | 359,407     |
|                                                                     |                | <b>2,892,405</b> | 2,649,297   |
| <b>Maliyyə öhdəlikləri</b>                                          |                |                  |             |
| <b>Amortizasiya olunmuş aktivlərdə ölçülən maliyyə öhdəlikləri:</b> |                |                  |             |
| Borclar                                                             | 12             | <b>6,599,948</b> | 8,513,813   |
| Əlaqədar tərəflərdən alınmış kreditlər                              | 9              | <b>40,500</b>    | -           |
| Əlaqədar tərəflərə ödəniləcək məbləğlər                             | 9              | <b>4,349</b>     | 120,555     |
| Ticarət və digər kreditör borcları                                  | 13             | <b>2,543,424</b> | 659,311     |
| Ümumi                                                               |                | <b>9,188,221</b> | 9,293,679   |

Maliyyə alətlərinin hər kateqoriyası üçün uçot siyasətinin təsviri üçün 4.6 qeydinə baxın. Şirkətin maliyyə aləti riskinin, o cümlədən risklərin idarə edilməsi məqsədləri və siyasətinin təsviri 21 sayılı qeyddə verilmişdir.

**Maliyyə hesabatları üzrə qeydlər (davamı)**  
**31 dekabr 2022-ci il tarixində başa çatmış il üzrə**

**21 Maliyyə aləti riski**

**Risklərin idarə edilməsi məqsədləri və siyasətləri**

Şirkət maliyyə alətləri ilə bağlı müxtəlif risklərə məruz qalır. Risklərin əsas növləri bazar riski, kredit riski və likvidlik riskidir.

Şirkətin risk idarəetməsi, şirkət rəhbərləri ilə sıx əməkdaşlıqda əlaqələndirilir və risklərin dərəcəsi və böyüklüyünə görə təhlil edən daxili risk hesabatları vasitəsilə şirkətin fəaliyyətinə potensial mənfi təsirləri minimuma endirməklə şirkətin qısa və orta müddətli pul vəsaitlərinin hərəkətini aktiv şəkildə təmin etməyə yönəldilir. Şirkət maliyyə aktivlərinin ticarətində spekulyativ məqsədlər üçün fəal şəkildə məşğul olmur və bu variantları yazır. Şirkətin məruz qaldığı ən əhəmiyyətli maliyyə riskləri aşağıdakılardır:

**21.1 Bazar riski**

Bazar riski, maliyyə alətinin dəyərinin bazar qiymətlərindəki dəyişikliklər nəticəsində dəyişə bilər ki, bu dəyişikliklər fərdi təhlükəsizliyə və ya onun emitentinə və ya bazarda satılan bütün qiymətli kağızlara təsir edən amillərə səbəb olub-olmaması riskidir. Şirkət əməliyyat və investisiya fəaliyyətlərindən yaranan maliyyə alətlərinin və xüsusilə valyuta riski və faiz dərəcəsi riski ilə bazar riskinə məruz qalır.

**Xarici valyuta riski**

Xarici valyuta riski, valyuta məzənnələrində dəyişikliklər səbəbindən bir maliyyə alətinin dəyərinin dəyişə biləcəyi riskidir. Şirkətin əməliyyatlarının əksəriyyəti manatla həyata keçirilir. Valyuta məzənnələrinə məruz qalma Şirkətin xarici satış və alışlarında baş verir. Bu əməliyyatlar əsasən ABŞ dollarında həyata keçir.

Şirkətin rəhbərliyi valyuta riskini hedcinq etmək üçün gələcək müqaviləyə daxil olmayıb. Amma bunlar müntəzəm olaraq izlənilir və tələb olunan yerdə düzəliş tədbirləri görülür. Maliyyə aktivləri və maliyyə öhdəlikləri aşağıdakı valyutalarda denominasiya edilmişdir:

|                                          | Notes | AZN       | USD         | EURO | Other  | 2022        |
|------------------------------------------|-------|-----------|-------------|------|--------|-------------|
| <b>Maliyyə aktivləri</b>                 |       |           |             |      |        |             |
| Ticarət və digər debitor borclar         | 8     | 2,380,052 | -           | -    |        | 2,380,052   |
| Pul vəsaitləri və onların ekvivalentləri | 10    | 109,526   | 309,849     | 92   | 92,886 | 512,353     |
|                                          |       | 2,489,578 | 309,849     | 92   | 92,886 | 2,892,405   |
| <b>Maliyyə öhdəlikləri</b>               |       |           |             |      |        |             |
| Borclar                                  | 12    | -         | 6,599,948   | -    | -      | 6,599,948   |
| Əlaqəli tərəflərdən alınmış kredit       | 9     | 40,500    |             |      |        | 40,500      |
| Əlaqəli tərəflərə ödəniləcək məbləğlər   | 9     | 4,349     | -           | -    | -      | 4,349       |
| Ticarət və digər öhdəliklər              | 13    | 2,543,424 | -           | -    | -      | 2,543,424   |
|                                          |       | 2,588,273 | 6,599,948   | -    | -      | 9,188,221   |
| <b>Açıq mövqe</b>                        |       |           |             |      |        |             |
|                                          |       | (98,695)  | (6,290,099) | 92   | 92,886 | (6,295,816) |

**Petrochem Qrup MMC**  
**Maliyyə Hesabatları**

**Maliyyə hesabatları üzrə qeydlər (davamı)**  
**31 dekabr 2022-ci il tarixində başa çatmış il üzrə**

**21 Maliyyə aləti riski (davamı)**

**21.1 Bazar riski (davamı)**

**Xarici valyuta riski (davamı)**

|                                          | Notes | AZN       | USD         | EURO | Other | 2021        |
|------------------------------------------|-------|-----------|-------------|------|-------|-------------|
| Maliyyə aktivləri                        |       |           |             |      |       |             |
| Əlaqəli tərəflərdən alınacaq kredit      | 9     | 62,900    | -           | -    | -     | 62,900      |
| Ticarət və digər debitor borclar         | 8     | 2,186,140 | -           | -    | -     | 2,186,140   |
| Əlaqəli tərəflərdən alınacaq məbləğ      | 9     | 40,850    | -           | -    | -     | 40,850      |
| Pul vəsaitləri və onların ekvivalentləri | 10    | 44,174    | 315,001     | 82   | 150   | 359,407     |
|                                          |       | 2,334,064 | 315,001     | 82   | 150   | 2,649,297   |
| Maliyyə öhdəlikləri                      |       |           |             |      |       |             |
| Borclar                                  | 12    | -         | 8,513,813   | -    | -     | 8,513,813   |
| Ticarət və digər öhdəliklər              | 13    | 264,374   | 393,972     | -    | 966   | 659,312     |
| Əlaqəli tərəflərə ödəniləcək məbləğlər   | 9     | 120,347   | 208         | -    | -     | 120,555     |
|                                          |       | 384,721   | 8,907,993   | -    | 966   | 9,293,680   |
| Açıq mövqe                               |       | 1,949,343 | (8,592,992) | 82   | (816) | (6,644,383) |

Aşağıdakı cədvəl özündə vergidən əvvəlki mənfəətin/(zərərin) bütün digər göstəricilərin eyni qalması şərti ilə AZN ilə USD-nin məzənnə fərqi ilə bağlı həssaslığını nümayiş etdirir. 31 Dekabr 2022-ci il tarixinə 5% zəifləmə/güclənmə ehtimal edilir (2021: zəifləmə/güclənmə 5%). Hesabat dövrləri üzrə təhlillər növbəti səhifədəki kimidir:

|                        | Vergidən əvvəlki<br>mənfəət/(zərar) |           | Kapital   |           |
|------------------------|-------------------------------------|-----------|-----------|-----------|
|                        | 2022                                | 2021      | 2022      | 2021      |
|                        | AZN                                 | AZN       | AZN       | AZN       |
| AZN zəifləməsi 5% / 5% | (314,505)                           | (429,650) | (251,604) | (343,720) |
| AZN güclənməsi 5% / 5% | 314,505                             | 429,650   | 251,604   | 343,720   |

Aşağıdakı cədvəl manatın AVRO-ya nisbətə məzənnəsinə münasibətdə vergi və kapitaldan əvvəl mənfəətin/(zərərin) həssaslığını göstərir. 31 Dekabr 2021-ci il tarixinə 5% zəifləmə/güclənmə ehtimal edilir (2021: zəifləmə/güclənmə 5%). Hesabat dövrləri üzrə təhlillər növbəti səhifədəki kimidir:

**Maliyyə hesabatları üzrə qeydlər (davamı)**  
**31 dekabr 2022-ci il tarixində başa çatmış il üzrə**

**21 Maliyyə aləti riski (davamı)**

**21.2 Kredit riski**

Kredit riski, bir maliyyə alətinin bir tərəfinin öhdəliyini yerinə yetirilməməsi və digər tərəfin maliyyə itkisinə səbəb olma riskidir. Şirkətin maksimum kredit riskinə məruz qalması, hesabat tarixində tanınan maliyyə aktivlərinin balans dəyəri ilə aşağıda ümumiləşdirildiyi kimi məhdudlaşır:

|                                                                                               | 2022             | 2021             |
|-----------------------------------------------------------------------------------------------|------------------|------------------|
|                                                                                               | AZN              | AZN              |
| <b>Maliyyə aktivləri– balans dəyərləri:</b>                                                   |                  |                  |
| Ticarət və digər debitor borclar (qeyd 8)                                                     | 2,380,052        | 2,186,140        |
| Əlaqəli tərəflərdən alınmış məbləğlər (qeyd 9)                                                | -                | 40,850           |
| Pul vəsaitləri və pul vəsaitlərinin ekvivalentləri (Nağd pul vəsaitlərini çıxmaqla) (qeyd 10) | 509,350          | 356,030          |
|                                                                                               | <b>2,889,402</b> | <b>2,583,020</b> |

Şirkət, fərdi və ya qrup üzrə müəyyən edilmiş müştərilərin və digər tərəflərin borclarını davamlı olaraq izləyir və bu məlumatları kredit riski nəzarətinə daxil edir. Münasib qiymətə mümkün olduqda, xarici kredit dərəcələri və / və ya müştərilər və digər qarşı tərəflər barədə hesabatlar alınır və istifadə olunur. Şirkətin siyasəti yalnız kredit ala bilən tərəflərlə işləməkdir.

Şirkət çox sayda kiçik borcları olan fərdi müştərilərdən alınan ticarət debitorlarının GKZ-nin (gözlənilən kredit zərəri) ölçülməsi üçün ehtiyat matrisindən istifadə edir. Şirkət ehtiyat modeli qurmuşdur və oxşar kredit riski profilindəki maliyyə aktivləri üçün ən yaxşı idarəetmə təxmininə görə orta borc dərəcələrini istifadə etmişdir. Əlaqəli tərəflərdən alınacaq kredit rəhbərlik tərəfindən tamamilə bərpa edilə bilən hesab olunur. Risk riskini idarə etmək üçün Müəssisə nağd pulunu nüfuzlu banklara yerləşdirir. Bundan əlavə, şirkətin dövlət vergi orqanında ƏDV depozit hesabı var. Şirkətin maliyyə aktivlərinin heç biri təminat və ya digər kredit möhkəmləndirmələri ilə təmin edilmir.

Pul vəsaitləri və onların ekvivalentləri üzrə dəyərsizləşmə 12 aylıq gözlənilən zərər əsasında ölçülür və riskin qısa müddətlərini əks etdirir. Şirkət hesab edir ki, qarşı tərəflərin xarici kredit reytinglərinə əsasən pul vəsaitləri və onların ekvivalentləri aşağı kredit riskinə malikdir. Riskə məruz qalmasını idarə etmək üçün Şirkət nağd pul vəsaitlərini nüfuzlu banklara yerləşdirir. Şirkət onların əlaqəli tərəflərdən alınacaq qalıqları tam bərpa oluna bilən hesab edir. Bu qalıqlar nə vaxtı keçmiş, nə də dəyərsizləşmişdir.

**21.3 Likvidlik riski**

Maliyyələşdirmə riski də deyilən likvidlik riski, müəssisənin maliyyə alətləri ilə bağlı öhdəlikləri yerinə yetirmək üçün vəsait toplamaqda çətinlik çəkəcəyi riskidir. Likvidlik riski maliyyə aktivini ədalətli dəyərinə yaxın bir zamanda satmağın mümkün olmaması ilə nəticələnə bilər. Şirkət kifayət qədər pul qalıqlarını saxlayır və likvidlik tələblərinə müntəzəm olaraq nəzarət edir və rəhbərlik gələcək öhdəlikləri yerinə yetirmək üçün kifayət qədər vəsaitin olmasını təmin edir. Şirkət, uzunmüddətli likvidlik ehtiyaclarının maliyyələşdirilməsi üçün əlaqəli tərəflər tərəfindən də yaxşı dəstəklənir. bütün maliyyə öhdəlikləri faiz hesablanmayandır, icarə öhdəlikləri istisna olmaqla, və maliyyə vəziyyəti tarixindən aşağıda göstərildiyi kimi ödəmə tarixi var:

|                        | 1 il ərzində     | 1-5 il ərzində   | 5 ildən artıq | Cəmi             |
|------------------------|------------------|------------------|---------------|------------------|
|                        | AZN              | AZN              | AZN           | AZN              |
| <b>31 Dekabr, 2022</b> |                  |                  |               |                  |
| Borclar (qeyd 12)      | 2,067,209        | 4,532,739        | -             | 6,599,948        |
|                        | <b>2,067,209</b> | <b>4,532,739</b> | <b>-</b>      | <b>6,599,948</b> |

**Maliyyə hesabatları üzrə qeydlər (davamı)**  
**31 dekabr 2022-ci il tarixində başa çatmış il üzrə**

**21 Maliyyə aləti riski (davamı)**

**21.3 Likvidlik riski (davamı)**

|                   | 1 il ərzində | 1-5 il ərzində | 5 ildən artıq | Cəmi      |
|-------------------|--------------|----------------|---------------|-----------|
|                   | AZN          | AZN            | AZN           | AZN       |
| 31 Dekabr, 2021   |              |                |               |           |
| Borclar (qeyd 12) | 1,938,082    | 6,575,731      | -             | 8,513,813 |
|                   | 1,938,082    | 6,575,731      | -             | 8,513,813 |

Yuxarıdakı vəsaitlər hesabat tarixində öhdəliklərin balans dəyərindən fərqlənən müqavilə üzrə pul vəsaitlərinin hərəkətlərini əks etdirir. Bir il ərzində ödənilməli olan məbləğlər diskontlaşdırmanın təsiri əhəmiyyətli olmadığına görə balans dəyərlərinə bərabərdir.

**22 Ədalətli dəyərin ölçülməsi**

Maliyyə vəziyyəti haqqında hesabatda ədalətli dəyərlə ölçülən aktivlər və öhdəliklər ədalətli dəyər hiyerarşisinin üç səviyyəsinə bölünür. Bu qruplaşdırma ədalətli dəyər ölçülməsində istifadə edilən əhəmiyyətli girişlərin aşağı səviyyəsinə əsasən müəyyən edilir:

- Səviyyə 1: eyni aktiv və öhdəliklər üçün aktiv bazarlarda kotirovka qiymətləri (düzəldilməmiş)
- Səviyyə 2: aktiv və ya öhdəliyə görə birbaşa (yəni qiymətlər) və ya dolayı yolla (yəni qiymətlərdən əldə edilən)
- Səviyyə 3: müşahidə oluna bilən bazar məlumatlarına (müşahidə edilə bilməyən daxilolmalar) əsaslanan aktiv və ya öhdəlik üzrə daxilolmalar.

Şirkətin bütün maliyyə aktivləri və öhdəlikləri amortizasiya olunmuş dəyərlə qeydə alınır və qeyri-maliyyə aktiv və öhdəliklərinin heç biri ədalətli qiymətləndirilməmişdir, ona görə də 3-cü səviyyəyə düşür. Buna görə də, ədalətli dəyərin üç səviyyəli kateqoriyasını tələb edən ədalətli dəyər iyerarxiyasının açıqlanması açıqlanmır, çünki onun maliyyə hesabatlarına əhəmiyyətli açıqlama təsiri yoxdur.

**23 Kapitalın idarə olunması siyasəti və prosedurları**

Şirkətin kapitalının idarə edilməsi məqsədləri aşağıdakılardır:

- Şirkətin davamlı olaraq davam etmə qabiliyyətini təmin etmək; və
- Səhmdarlar üçün kifayət qədər geri qaytarma təmin etmək

Şirkət, kapitalın maliyyə vəziyyəti haqqında hesabatın qarşısında təqdim etdiyi kimi, pul vəsaitləri və pul vəsaitlərinin ekvivalentlərini əks etdirən balans dəyərinə əsasən nəzarət edir.

Şirkət ümumi maliyyə strukturuna mütənasib olaraq kapital məbləğini müəyyən edir. Şirkət kapital strukturunu idarə edir və onu iqtisadi şəraitdə dəyişikliklər və əsaslı aktivlərin risk xüsusiyyətləri nəzərə alınmaqla tənzimləyir. Kapitalın strukturunu saxlamaq və ya ona düzəliş etmək məqsədilə Şirkət təsisçilərə ödəniləcək dividendlərin məbləğinə düzəliş edə və kapitalı təsisçilərə qaytara bilər.

**Maliyyə hesabatları üzrə qeydlər (davamı)**  
**31 dekabr 2022-ci il tarixində başa çatmış il üzrə**

**23 Kapitalın idarə olunması siyasəti və prosedurları (davamı)**

Kapitalın təmin edilməsi üzrə strategiyada və ya keçən ildən kənar təsirə məruz qalmış kapital tələblərində dəyişikliklər olmamışdır. Hesabat dövrləri üzrə kapital aşağıdakı kimi ümumiləşdirilir:

|                                                 | 2022<br>AZN | 2021<br>AZN |
|-------------------------------------------------|-------------|-------------|
| Cəmi kapital                                    | 9,944,264   | 8,878,360   |
| Pul vəsaitləri və onların ekvivalenti (qeyd 10) | (512,353)   | (359,407)   |
| Kapital                                         | 9,431,911   | 8,518,953   |
| Cəmi kapital                                    | 9,944,264   | 8,878,360   |
| Borclar (qeyd 12)                               | 6,599,948   | 8,513,813   |
| Ümumi maliyyələşdirmə                           | 16,544,212  | 17,392,173  |
| Kapitalın ümumi maliyyələşdirməyə nisbəti       | 57%         | 49%         |

**24 Hesabat tarixindən sonrakı hadisələr**

Hesabat tarixi ilə bu maliyyə hesabatlarının təsdiq edildiyi tarix arasında heç bir düzəliş edilməmiş və ya əhəmiyyətli düzəliş olunmayan hadisələr baş verməmişdir.